

Bölmə: 0101

Ad 0101

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

1. Ölkə iqtisadiyyatını təkil edən sahələr səviyyəsində dövlətin iqtisadi struktur siyasətin dəyişdirilməsinin əsas istiqamətlərinə aid deyil:

a) istehsal vasitələri ("A") və istehlak predmetləri ("B") istehsal edən sahə qruplarının nisbətinin sonuncunun hesabına dinamik dəyişdirilməsi

b) hasilat və emal sahələrinin məhsullarının nisbətinin sonuncunun xeyrinə dəyişdirilməsi

c) səmərəsiz, bazar tərəfindən tələbat olamayan sahələrin ləğvi və iqtisadiyyat və əhali üçün zəruri olanların isə inkişaf etdirilməsi

d) xalq təsərrüfatında ETT-ni və müvafiq olaraq milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini təmin edən yeni sahə və istehsalların üstün inkişafı

e) mövcud sahə və istehsalların tam ləğvi və yenilərinin yadılması

2. Ölkədə sənaye istehsalının bundan sonra inkişafı zəminlərinə aid deyil:

a) strukturyaradıcı sahələrin qabaqlayıcı inkişafı zəruriliyi

b) maddi istehsalın digər sahələrinin bundan sonra da inkişafı

c) daxili və xarici bazarlarda sahə müəssisələri tərəfindən istehsal olunan əmtəələrin rəqabətqabiliyyətliliyini təmin edən texniki vasitələrə sənayeni silahlandırılması

d) Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi

e)) hazır məhsulların idxalı və xammalın ixracı həcmnin ildən ilə artırılması.

3. Əhalinin tələbatının məzmunundakı dəyişikliklər nəzərdə tutulan tələbatı ödəməyə qadir məhsullar buraxan sahələrin inkişafını birbaşa şərtləndirir ki, bunun da səbəbi:

a) elmi-texniki tərəqqi

b) yüngül sənayenin məhsullarından istifadə edən xalq təsərrüfatı sahələrinin inkişaf tempi

c) kənd təsərrüfatının-yüngül sənayenin xammal bazasının inkişafı

d) əhalinin maddi-rifah halının və mədəni səviyyəsinin artması

e) beynəlxalq iqtisadi münasibətlərin dərinləməsi

4. "Sahə iqtisadiyyatı" kursu öyrənir:

a) beynəlxalq iqtisadi münasibətləri

b) müasir dövrün iqtisadi qanunlarının konkret təzahürü formalarını və həmin qanunların daha səmərəli tətbiqinə təsir göstərən cərt və amilləri

c) əhalinin iqtisadi vəziyyətinə və rifah halına təsir göstərən siyasi və demoqrafik amilləri

d) müəssisələrin sanasiyası və ləğvolunma məsələlərini

e) sahə müəssisələrinin və dövlətin iqtisadi və sosial siyasətini

5. "Yüngül sənayenin iqtisadiyyatı" kursunun obyektı:

a) xalq təsərrüfatının xüsusi sahəsilərindən biri olan yüngül sənaye

b) əhalinin gündəlik tələbatının ödənilməsinə yönəldilmiş qida sənayesi

c) əmək vasitələri istehsal edən sənaye

d) hasilat və emal sənayesi ilə bilavasitə əlaqəli fəaliyyət göstərən kənd təsərrüfatı

e) aqrar sənaye kompleksi

6. Kursin obyektini təşkil edir:

a) maşınqayırma, ağır metallurgiya

- b)qida sənayesi, tikie sənyesi
- c)yüngül sənaye, qida sənayesi
- d))yüngül sənaye
- e)tikie, tekstil, gıq-dəri, qida sənayesi

7. Kursin obyektininə aid deyil:

- a)tikie, xəz-dəri
- b)gön-dəri, toxuculuq
- c) trikotaj
- d)yüngül sənaye
- e))qida sənayesi

8. Müasir dövrün iqtisadi qanunlarına aid deyildir:

- a)xalq təsərrüfatının inkişafı qanunu
- b)istehsal vasitələri və istehsalın üstün inkişaf qanunu, dəyər qanunu
- c)əmək məhsuldarlığının dönmədən artımı qanunu
- d)dəyər qanunu, xalq təsərrüfatının inkişafı qanunu
- e))insan sağlamlığının qorunması

9. Əməyin ictimai bölgüsü formalarına aid deyildir:

- a)ümumi
- b)xüsusi
- c)fərdi
- d)xüsusi, fərdi
- e))kütləvi

Bölmə: 0103

Ad 0103

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

10. Yüngül sənayenin sahə quruluşunun xarakterizə edilməsində istifadə olunur:

a) sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən fond tutumu və fondverimi göstəriciləri

b) sənaye müəssisələri arasındakı istehsal-təsərrüfat əlaqələrini əks etdirən kəmiyyət nisbəti

c) istehsal olunan əmtəəlik məhsulun ümumi həcmində yüngül sənaye istehsalının xüsusi çəkisi

d) sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti

e) yüngül sənayenin digər sənaye sahələri ilə aralarındakı kooperativləşmə səviyyəsini əks etdirən kəmiyyət nisbəti

11. Yüngül sənayedə resurslardan səmərəli istifadəni xarakterizə edən əsas ümumi iqtisadi göstəricilər:

a) istehsalın texniki səviyyəsi, əmək məhsuldarlığı

b) fond verimi, fond silahlılığı, əmək haqqının səviyyəsi

c) istehsal gücü, əmək məhsuldarlığı və iezilərin peşə-ixtisas tərkibi

d) istehsal olunan məhsulların fond tutumu, material tutumu, əmək tutumu

e) mənfəət, rentabellik

12. Sahə müəssisələrinin istehsal resurslarının tamamlanmış siyahısı:

a) əmək resursları, informasiya, torpaq, fondverimi, əmək məhsuldarlığı

b) istehsalın diversifikasiyası, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı

c) torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı, əmək məhsuldarlığı

d) hüquqi və fiziki əxslər, torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı

e) torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı

13. Yüngül sənaye:

- a) toxuculuq, tikie, dəzgah, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən
- b) süni və sintetik liflər, qida, tikie, xəz-dəri, neft məhsulları, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən
- c) toxuculuq, meşə, tikie, yun, gün-dəri, ayaqqabı, kənd təsərrüfatı və xalçaçılıq kimi istehsal sahələrindən
- d) toxuculuq, tikie, xəz-dəri, təhsil, kətan, pambıq, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir
- e) toxuculuq, tikie, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən

14. İctimai istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas yolları:

- a) infrastruktur sahələrinin inkişafı
- b) sahə müəssisələrində istehsalın həcmnin intensiv istehsal hesabına artırılması
- c) kombinəedirmə müəssisələrin ayrı-ayrı müəssisələrə bölünməsi
- d) əmək məhsuldarlığının artımının sürətləndirilməsi
- e) müəssisədə maşın və avadanlıqların sayının artırılması

15. İctimai istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas yolları:

- a) yüngül sənayenin infrastruktur sahələrinin inkişafı
- b) sahə müəssisələrində istehsal avadanlıqlarının sayının artırılması və təchizatın həcmnin artırılması
- c) kombinəedirmə müəssisələrin ayrı-ayrı müəssisələrə bölünməsi
- d) xalçaçılıqda əmək məhsuldarlığının artımının sürətləndirilməsi, maddi ehtiyatlardan istifadənin səmərəliliyini yüksəldilməsi və s.
- e) material tutumunu azaltmaq və istehsal tullantılarını təkrar emala deyil utilizasiya etmək

16. Yüngül sənayenin əsas vəzifəsi:

- a) kənd təsərrüfatı məhsullarından geyim əşyalarının hazırlanması və əhaliyə çatdırılması
- b) maddi istehsalın digər sahələri ilə istehsal-təsərrüfat əlaqələrinin qurulması

c)qida sənayesi və digər maddi istehsal sahələri üçün yarımfabrikatların hazırlanması

d)maddi istehsalın digər sahələrinin istehsal etdikləri xammal və materiallardan istifadə etməklə istehsalın həcmi artırmaq

e)) sahə məhsullarına əhalinin bütün təbəqələrinin artan tələbatının ödənilməsi

17. "Xammalın emalı proseslərinin oxşarlığı" əlamətinə uyğun olaraq sahələr formalaşmışdır:

a)Ağac emalı, süd məhsulları, gön-dəri sənayesi

b))Kimya və toxuculuq sənayesi, kimya maşınqayırması

c)Energetika, tikə sənayesi, süd məhsulları sənayesi

d)Yüngül sənaye maşınqayırması, tikinti-yol maşınqayırma və kommunal maşınqayırma

e)ət və ət məhsulları emalı, nəqliyyat və s.

18. Yüngül sənaye:

a))kənd təsərrüfatı və kimya sənayesindən aldığı xammalı emal edərək əsasən xalq istehlakı şeyləri istehsal edən sahə

b)yalnız istehsal istehlakı şeyləri istehsal edən sahə

c)maddi istehsalın digər sahələri üçün yarımfabrikat istehsal edən sahə

d)yalnız kənd təsərrüfatı məhsulları emal edən sahə

e)kənd təsərrüfatı, kimya və neft sənaye malları emal edən sahə

19. Verilən variantlardan hansında maddi istehsal sahələrinə aid olmayan sahə qeyd edilmədir?

a))mənzil-kommunal xidməti

b)yüngül sənaye, yeyinti sənayesi

c)kənd təsərrüfatı, maşınqayırma

d)nəqliyyat, rabitə

e)madi-texniki təchizat

Bölmə: 0201

Ad 0201

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

20. Hansı dövrdən Azərbaycanda yüngül sənaye məhsullarının istehsalı əl üsulundan sənaye formasına keçməyə başlamışdır?

a) sənaye məhsullarının istehsalı əl üsulundan sənaye formasına XVIII əsrin sonlarından keçməyə başlamışdır

b) XIX əsrin əvvəllərindən

c) sənaye məhsullarının istehsalı əl üsulundan sənaye formasına XX əsrin əvvəllərindən etibarən keçməyə başlamışdır

d) XIX əsrin ortalarından

e) XIX əsrin sonlarından

21. Hansı dördə Azərbaycanda sənayenin təmərküzləməsi yüngül sənayenin sürətlə inkişafına təkan vermişdir?

a) XVIII əsrin sonlarından

b) XIX əsrdə

c) XX əsrdə

d) XIX əsrin əvvəllərindən

e) XIX əsrin sonlarından

22. İqtisadi cəhətdən daha ucuz bəca gələn təbii lif növü:

a) yun

b) kətan

c) pambıq

d) mineral

e) yun və mineral liflər

23. Yüngül sənayenin əsas xammallarından olan sintetik liflər neyənci ildən istehsal olunmağa başlanılmışdır?

- a)1882-ci ildən
- b))1932-ci ildən
- c)1905-ci ildən
- d)1912-ci ildən
- e)1922-ci ildən

24. Xam pambığın hər 1000 kq-dan təqribən neçə kq pambıq məhlul alınır?

- a)~460 kq
- b)~460-500 kq
- c)~760 kq
- d))~360 kq
- e)~760-800 kq

25.İlkin emaldan sonra 1000 kq pambıq məhluldan təqribən neçə kq pambıq iplik alınır?

- a)~750-850 kq
- b)~760-800 kq
- c))~850-900 kq
- d)~460-500 kq
- e)~920-960 kq

26. Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstan ölkələri istisna olmaqla Azərbaycan Respublikasında toxuculuq və tikmə məhsullarına neçə % idxal rüsumu tətbiq olunur?

- a)12%
- b)16%

c)15%

d)17%

e)11%

27. İlkin Azərbaycan məneəli bütün toxuculuq və tikie məhsullarının preferensiyal ölkələrə-Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və Gыrcыstana ixrac rısumu ne3ə % təkil edir?

a)10%

b)12%

c)0%

d)15%

e)6%

28. Azərbaycan məneəli toxuculuq və tikie məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə ne3ə % gömrük rüsumu tətbiq edilir?

a))8,4-9,9 %

b)10%

c)10-12%

d)12-15%

e)0 %

29. Azərbaycandan ызынсь цлкə məneəli toxuculuq və tikie məhsulları Avropa İttifaqı ölkələrinə ixrac edildikdə ne3ə % gömrük rüsumu tətbiq edilir?

a)13-15%

b)10-12%

c))10,4-12,4 %

d)0-5 %

e)12-15%

Bölmə: 0202

Ad 0202

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

30.Sənaye:

a)gəlir əldə etmək məqsədilə malların buraxılışı və xidmət göstərilməsi əyn istehsal vasitələri və digər iqtisadi aktivlərlə canlı əməyin birləşməsinə yönəldilmə iqtisadi fəaliyyətdir.

b)satış və ya istehlakçılara göndərmək üçün hazır olan və ticarət müəssisələrinə, yaxud istehlakçılara göndərilənədək istehsalçıda saxlanılan, gələcəkdə emal əyn nəzərdə tutulmayan məhsullardır.

c)ieşilərinin əməyi əsas etibarilə təbiətdə mövcud olan və süni surətdə təkrar olunmayan maddi nemətlərin əldə olunmasına, bu nemətlərin emalına, həmçinin kənd və meşə təsərrüfatı məhsullarının emalına yönəldilmə maddi istehsal sahəsidir.

d)iqtisadiyyat sahələrində: sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və s. elektrik enerjisindən faktiki istifadə edilməsini xarakterizə edir.

e)istehsal təyinatlı əsas fondların dəyərinin həmin fondların köməyi ilə istehsal olunmuş məhsulun üzərinə tədricən keçməsi, pul vəsaitlərinin məqsədli yığılması və sonradan onların aşınmış əsas fondların təkrar istehsalında istifadəsidir

31. Sənaye məhsulu:

a)gəlir əldə etmək məqsədilə malların buraxılışı və xidmət göstərilməsi əyn istehsal vasitələri və digər iqtisadi aktivlərlə canlı əməyin birləşməsinə yönəldilmə iqtisadi fəaliyyətdir.

b)iqtisadiyyat sahələrində: sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat və s. elektrik enerjisindən faktiki istifadə edilməsini xarakterizə edir.

c)əmtəə və yaxud istehsal xidmətləri formasında ifadə edilən, müəssisənin fəaliyyətinin birbaşa səmərəli nəticəsidir

d)müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək əyn əmək müqaviləsi ilə müəyyən edilmə işinin gırдыы ilə görə, işə götürən tərəfindən pul və natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur.

e)sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyərinin işlələrin orta siyahı sayına nisbəti kimi hesablanır.

32.Əyricilik istehsalında:

- a))liflər (təmiz və ya qarışıq şəkildə) emal edilərək ipliyə zəvrilir.
- b))liflər (təmiz və ya qarışıq şəkildə) emal edilərək parzaya zəvrilir.
- c))liflər (təmiz və ya qarışıq şəkildə) emal edilərək kicə zəvrilir.
- d))liflər (təmiz və ya qarışıq şəkildə) emal edilərək ipliyə zəvrilir.
- e))liflər (təmiz və ya qarışıq şəkildə) emal edilərək sapa zəvrilir.

33. Xovlu parzalara aid edilir:

- a)mahud, bayka və plyue parzalar.
- b)bobrik, boston və plyue parzalar.
- c))bobrik, bayka və plyue parzalar.
- d)krep, bobrik, bayka və plyue parzalar.
- e)mahud, boston və plyue parzalar.

34. Kostyumluq yun parzalara aid edilir:

- a)bobrik, bayka və plyue parzalar.
- b) bobrik, boston və plyue parzalar.
- c)mahud, bayka və plyue parzalar.
- d))boston, krep və triko parzalar.
- e)mahud, boston və plyue parzalar.

35. Pereskurantına görə pambıqdan olan parçalar hansı qruplara bölünür?

- a)zıt, bez, satin parzalar.
- b)mahud, boston, plyue parzalar.
- c))bezlər, mitkallar, xüsusi parzalar .
- d)kişi, qadın, uşaqlar üçün parzalar.
- e)pambıq, yun, kətan, ipək parzalar.

36. Bunlar üst geyimləridir.

a)pijama, alt köynək, gecə köynəyi, qısa alt tumanı, kişi tumanı, üzgüçü tumanı, çimərlik kostyumu, zimərlik dəsti, darbalaq, alt tuman, körpə əskisi və s.

b)yorğan üzü, döşəkağı, başlıqlı mələfə, bələk əskisi, yastıq üzü, sıyrılmış örtük, yorğan, körpə uestaq ызын konvert və s.

c))palto,yarım palro plaş jaket, jlet, pencək, gödəkcə, kostyum, kombinezon, örtük, don-palto və.s.

d)büsthalter- kombinasiya, kombinasiya- korset, yarım korset, qrasiya , qrasiya-yuman, corab ызын kəməр, kəməр- darbalaq, büsthalter və s.

e)şlyapa, qulaqlı papaq, furajka, beret, kepka, günlüksüz şapka, şlem, jokey papağı, pilotka, kapor, çənə altından lentlə bağlanan yumuşaq qadın papağı, və s,

37. Bunlar alt geyimləridir.

a)palto,yarım palro plaş jaket, jlet, pencək, gödəkcə, kostyum, kombinezon, örtük, don-palto və.s.

b))pijama, alt köynək, gecə köynəyi, qısa alt tumanı, kişi tumanı, üzgüçü tumanı, çimərlik kostyumu, zimərlik dəsti, darbalaq, alt tuman, körpə əskisi və s.

c)yorğan üzü, döşəkağı, başlıqlı mələfə, bələk əskisi, yastıq üzü, sıyrılmış örtük, yorğan, körpə uestaq ызын konvert və s.

d)büsthalter- kombinasiya, kombinasiya- korset, yarım korset, qrasiya , qrasiya-yuman, corab üçün kəməр, kəməр- darbalaq, büsthalter və s.

e)şlyapa, qulaqlı papaq, furajka, beret, kepka, günlüksüz şapka, şlem, jokey papağı, pilotka, kapor, çənə altından lentlə bağlanan yumuşaq qadın papağı, və s.

38. Bunlar korset məmulatlarıdır.

a)büsthalter- kombinasiya, kombinasiya- korset, yarım korset, kombinezon, örtük, don-palto və.s.

b)pijama, alt köynək, gecə köynəyi, qısa alt tumanı, kişi tumanı, büsthalter- kombinasiya, kombinasiya- korset, yarım korset, alt tuman, körpə əskisi və s.

c)yorğan üzü, döşəkağı, başlıqlı mələfə, bələk əskisi, yastıq üzü, sıyrılmış örtük, yorğan, körpə uestaq ызын konvert və s.

d))büsthalter- kombinasiya, kombinasiya- korset, yarım korset, qrasiya , qrasiya-yuman, corab üçün kəməр, kəməр- darbalaq, büsthalter və s.

e)şlyapa, qulaqlı papaq, furajka, beret, kepka, günlüksüz şapka, şlem, jokey papağı, pilotka, kapor, çənə altından lentlə bağlanan yumuşaq qadın papağı, və s.

Bölmə: 0301

Ad 0301

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

39.Yüngül sənayeni təbii (natural) xammalla təchiz edən sahə:

- a)neft-kimya
- b)aqrar sənaye
- c)maşınqayırma
- d))kənd təsərrüfatı
- e)rabitə

40. Yüngül sənayenin strukturunda mövcud olan yarım sahələr hansı üç əsas qruplarda birləşdirilməli?

- a)tikie, xəz-dəri, xalça və xalça məmulatı
- b))toxuculuq (tekstil), tikie və dəri-ayaqqabı sənayesi
- c)xrom gön-dəri malları, ayaqqabı, iplik
- d)pambıq ipliği, yun iplik, xovlu iplik
- e)iplik, parça, geyim əşyaları

41. Toxuculuq sənayesinə aid olmayan yarım sahə:

- a)pambıq, ipək, yun, toxuculuq sənayeləri
- b)kətanın, yun upilyin emalı sənayeləri
- c)tor toxuyuma sənayesi
- d))dəri-ayaqqabı

e) basma-keçə, qeyri-partza məhsulları istehsal sənayesi

42. Variantlardan hansında sahələrin əsas fərqləndirici cəhətləri qeyd edilməmişdir?

a) məhsulun iqtisadi təyinatı

b) istifadə olunan xammalın xarakteri

c) istehsal texnologiyası

d) kənd təsəvvüfünün xarakteri

e) ixtisaslaşma dərəcəsi

43. Məhsulun funksional təyinatından asılı olaraq bütün sənaye bölünür:

a) əsas fondlar, dövrü vəsaitləri və istehlak eyləri istehsal edən sahələrə

b) dövrü fondları emal edən sahələrə

c) əsas fondlara xidmət edən sahələrə

d) əsas fondlara xidmət edən və maddi-texniki təchizat iələrini həyata keçirən sahələrə

e) hasilədar və emalçı

44. Sənayenin sahə quruluşu:

a) sənaye müəssisələri arasındakı istehsal-təsəvvüfat əlaqələrini əks etdirən kəmiyyət nisbəti

b) sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti

c) sənaye sahələri arasındakı kooperativləşmə səviyyəsini əks etdirən kəmiyyət nisbəti

d) sənaye sahələri arasında texniki və ictimai əmək bölgüsü

e) sənayeni təşkil edən sahələr, yarım sahələr və müəssisələrin say nisbətidir

45. Yüngül sənaye sahələrinin əsas əlamətlərinə aid deyil

a) müəyyən sayda müstəqil oxcar müəssisələrin olması

b) sahədə istehsal olunan məhsulların istehlak və iqtisadi təyinatının oxşarlığı

c) ilkin emal olunan xammalın müəyyən dərəcədə eynicinsliyi

d) sahənin konkret məhsulunun hazırlanması texnologiyasını həyata keçirə biləcək yüngül sənaye bazası olan maddi-texniki baza

e) maddi-texniki təminat və satışın təşkili

46. Sənayenin sahə quruluşu dedikdə:

a) sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti

b) sənaye sahələri arasındakı kooperativləşmə səviyyəsini əks etdirən kəmiyyət nisbəti

c) sənaye sahələri arasında texniki və ictimai əmək bölgüsü

d) sənayeni təşkil edən sahələr, yarım sahələr və müəssisələrin say nisbəti

e) sənayenin tərkibi və sənayeyə daxil olan sahələrin kəmiyyət nisbəti və onlar arasındakı qarşılıqlı əlaqələr баға дьёлыр

47. Qeyd edilən variantlardan hansı sənayenin sahə quruluşuna təsir edən amillərə aid deyildir

a) elmi-texniki tərəqqinin maddi əsasını təşkil edən sahələrin üstün inkişafı

b) qeyri səmərəli hesab olunan sahə və ya istehsalların perspektiv inkişafına mane ola biləcək tədbirlər

c) təmərküzləmə, ixtisaslaşma və kombinləşdirmə kimi istehsalın ictimai təşkili formalarının inkişafı

d) kəmiyyət üzlərinin maddi və mənəvi həyat səviyyələrinin yüksəldilməsi

e) sənaye istehsal heyətinin əmək haqlarının səviyyəsi

48. Sahələrin fərqləndirici əlamətlərinə aid deyildir:

a) məhsulun iqtisadi təyinatı

b) istifadə olunan məhsulun xarakteri

c) istehsalın texniki bazası

d) texnologiyasının prosesin xüsusiyyətləri

e) müəssisələrin цлзёсь

Bölmə: 0302

Ad 0302

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

49. Yüngül sənayenin iqtisadiyyatı kursunun obyektinə aid deyil:

- a) xalq təsərrüfatının xüsusi sahələrindən biri olan toxuculuq sənayesi.
- b) xalq təsərrüfatının xüsusi sahələrindən biri olan tikə sənayesi.
- c) ölkə iqtisadiyyatının xüsusi sahələrindən biri olan gön-dəri emal edən müəssisələr.
- d) ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan darayıcı-əyri dəzgahlar istehsal edən sənaye müəssisələri.
- e) xalq təsərrüfatının mühüm sahələrindən biri olan ipəkçilik.

50. Yüngül sənayenin strukturunda ən böyük xüsusi zəkiyə:

- a) toxuculuq, dəri və xəz sahələri malikdirlər
- b) tikə və toxuculuq sahələri malikdirlər.
- c) tikiş, ayaqqabı və xəz-dəri sahələri malikdirlər.
- d) pambıqçılıq və ipəkçilik sahələri malikdirlər.
- e) pambığın, kətanın və yunun ilkin emalı sahələri malikdirlər.

51. Sənayenin sahə quruluşu xarakterizə edən amillər:

- a) ölkədə sənayenin inkişaf səviyyəsi.
- b) ölkənin sənaye və texniki inkişaf səviyyəsi
- c) ölkənin iqtisadi asılılıq və ya azadlıq səviyyəsi.
- d) ölkədə ictimai əməyin məhsuldarlıq səviyyəsi.
- e) bütün variantlar düzdür.

52. Yüngül sənaye sahə və yarımsahələrində fəaliyyət göstərən müəssisələrin əsas vəzifəsi:

- a) kənd təsərrüfatı məhsulların emal etməklə kimya sənayesi bəzi xammal və yarımfabrikatlar hazırlamaqdan ibarətdir
- b) maddi istehsalın digər sahələri ilə istehsal-təsərrüfat əlaqələrinin qurulmasından ibarətdir
- c) sahə məhsullarına istehsal və xidmət sahə müəssisələrinin və əhalinin bütün təbəqələrinin artan tələbatının ödənilməsindən ibarətdir
- d) qida sənayesi və digər maddi istehsal sahələri üçün yarımfabrikatların hazırlanmasından ibarətdir
- e) maddi istehsalın digər sahələrinin istehsal etdikləri xammal və materiallardan istifadə etməklə istehsalın həcmi artırmaqdan ibarətdir

53. Yüngül sənayenin strukturunda mövcud olan yarım sahələr hansı üç əsas qrupda birləşdirilməlidir?

- a) iplik, parça, geyim əşyaları
- b) xrom gön-dəri malları, ayaqqabı, iplik
- c) pambıq ipliyi, yun iplik, xovlu iplik
- d) tikie, xəz-dəri, xalça və xalça məmulatı
- e) toxuculuq, tikie və dəri-ayaqqabı sənayesi

54. Sənaye hansı əlamətlərə uyğun olaraq hasilat və emal sənayesi kimi fərqləndirilir?

- a) əmək predmetlərin təsir etmə
- b) əmtəələrin iqtisadi təyinatı
- c) xammal və materialların fiziki və kimyəvi xassələri
- d) hazır məhsulların istismara yararlılıq müddəti
- e) ixtisaslaşma dərəcəsi əlamətlərinə görə.

55. Yüngül sənayenin sahə quruluşu dedikdə:

- a) yüngül sənaye sahələrinin istehsal həcminə görə ardıcılığı başa düşülür
- b) sahəyə daxil olan istehsalların məcmusu başa düşülür
- c) yüngül sənaye sahələri arasındakı qarşılıqlı istehsal əlaqələrini əks etdirən kəmiyyət nisbəti başa düşülür
- d) sahə istehsalları arasındakı iqtisadi-istehsal asılılığı başa düşülür

e) yüngül sənayeni təkil edən istehsalatçı müəssisələr arasındakı qarşılıqlı əlaqə və iqtisadi maraqların strukturu nəzərdə tutulur

56. Yüngül sənayeni təkil edən sahələr hansı əlamətlərə görə təsnifatlaşdırılır?

- a) məhsulun aldığı iqtisadi təyinatına görə, əmək predmetinin spesifik xüsusiyyətinə görə, idarəçilik və təbəzilik əlamətinə görə və iqtisadi yararlılıq müddətinə və əlamətinə görə
- b) məhsulun aldığı iqtisadi təyinatına görə, əmək predmetinə təsir etmə xüsusiyyətinə görə, idarəçilik və təbəzilik əlamətinə görə və iqtisadi özünəməxsusluq əlamətinə görə
- c) alınan məhsulun həcminə görə, əmək predmetinin spesifik xüsusiyyətinə görə, idarəçilik və təbəzilik əlamətinə görə və iqtisadi yararlılıq müddətinə və əlamətinə görə
- d) məhsulun aldığı iqtisadi təyinatına görə, əmək predmetinin spesifik xüsusiyyətinə görə, strateji xarakterə malik olmasına görə, əlamətinə görə və iqtisadi yararlılıq müddətinə və əlamətinə görə
- e) məhsulun aldığı iqtisadi təyinatına görə, əmək predmetinin yararlılıq xüsusiyyətinə görə, idarəçilik və təbəzilik əlamətinə görə və iqtisadi və sosial əhəmiyyətinə görə

57. Hacı Zeynalabdin Tağıyev tərəfindən Azərbaycanda birinci toxuculuq müəssisəsi olan "Qafqaz səhmdar cəmiyyəti" nə vaxt inəa etdirilmədir?

- a) XIX əsrin sonlarında
- b) XIX əsrin sonlarında
- c) XVIII əsrin sonlarında
- d) XIX əsrin ortalarında
- e) XX əsrin ortalarında

58. Maddi istehsalın hansı sahəsi yüngül sənayeni natural xammalla təchiz edir?

- a) kənd təsərrüfatı
- b) neft-kimya
- c) aqrar sənaye,
- d) maşınqayırma
- e) rabitə

Bölmə: 0402

Ad 0402

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

59. Yüngül sənayenin yerləşdirilməsində əsas prinsiplərə aid deyil:

- a) istehsalın xammal mənbələrinə və hazır məhsul istifadəsi rayonlarına ümumdünya yaxınlaşdırılması
- b) xammalın ilkin emalının təkrar emal sahələrinə yaxın yerləşdirilməsi
- c) xammalın tədarükü, ilkin emalı və təkrar emalının nəzərə alınması ilə sənayenin yerli və beynəlxalq satış bazarlarına yaxın yerləşdirilməsi
- d) iqtisadi rayonlar arasında əməyin rəşional bölüşdürülməsi və təşərrüfatların kompleks inkişaf etdirilməsi
- e) dövlətin müdafiə qabiliyyətliliyinin nəzərə alınması və möhkəmləndirilməsinə xidmət edilməsi

60. Sənayenin yerləşdirilməsi prinsiplərinin yüngül sənayenin yerləşdirilməsi prosesinə təsiri hansı amillərin vasitəsilə həyata keçirilir?

- a) təbii-iqtisadi, texniki-iqtisadi və iqtisadi-siyasi
- b) təbii-coğrafi, texniki-iqtisadi və iqtisadi-siyasi
- c) təbii-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi
- d) təbii-iqtisadi, texniki-iqtisadi və sosial-iqtisadi
- e) sosial-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi

61. Xam pambıqdan təqribən nə qədər faiz təmiz liflər alınır?

- a) 25%
- b) 30%
- c) 33,3%
- d) 48%

e)37,5%

62. Yuyulmamış yun yuyulduqdan, təmizləndikdən sonra təqribən neçə faiz təmiz yun alınır?

a))45-67%

b)40-42%

c)34-41%

d)71-77%

e)33-38,7%

63. Barama təmizləndikdən sonra təqribən neçə faiz təmiz ipək alınır?

a))33,3%

b)25%

c)30%

d)48%

e)37,5%.

64. İlkin emalı keçmiş pambıqdan təqribən neçə faiz iplik alınır?

a))82-88%

b)86-88%

c)90%

d)78%

e)82%

65. İlkin emalı keçmiş yundan təqribən neçə faiz iplik alınır?

a)82-88%

b)86-88%

c)90%

d)78%

e))85 %

66. İlk emalı keçmiş ipəkdən təqribən nəzə faiz hazır məhsul alınar?

a)88%

b)86-88%

c)90%

d)78%

e))99 %

67. Yüngül sənaye istehsalının səmərəli yerləşdirilməsinin əsas prinsipləri:

a)sənaye istehsalının xammal mənbələrinə və hazır məhsulların istehlakı rayonlarına yaxınlığı.

b)sənayenin ixtisaslaşması və bütün təbii və əmək resurslarından istifadə əsasında ölkə ərazisində sənaye istehsalının bərabər bölüşdürülməsi.

c)iqtisadi rayonlar arasında əməyin rəşional bölüşdürülməsi və təşərrüfatların kompleks inkişaf etdirilməsi

d)a

e))a, b, c.

68. Dünya iqtisadiyyatının müasir iqtisadi və texnoloji inkişafı şəraitində yüngül sənayenin yerləşdirilməsinə təsir edən əsas amillər hansılardır?

a))nəqliyyat amili, demoqrafik amillər, xammal və istehlak amilləri və s.

b)rəqabət, dövlətin müdafiə qabiliyyətliliyinin qorunması və digər siyasi amillər

c)istehlak olunan xammalın və buraxılan məhsulun keyfiyyəti amilləri

d)inhisarçılıq və maddi-texniki təchizat amilləri

e)tələb və təklif amili, həmsinin məhsulun əeidi amilləri

Bölmə: 0501

Ad 0501

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

69. Elmi-texniki tərəqqinin əsas istiqamətlərinə aid deyil:

- a) texniki inqilab və texniki tərəqqinin əsası kimi elmin özünün qabaqlayıcı inkişafı
- b) istehsalın tam elektrikləşdirilməsi
- c) istehsalın elektronlaşdırılması
- d) elektron hesablayıcı və informasiya texnologiyalarının miqyaslı istifadəsi
- e) təmərküzləmə və kombinəedirmə

70. Elm və texnikanın, yeni sahələrin inkişafına, mövcud sahələrdən yeni yarım sahələrin yaranmasına, zamanın tələblərinə cavab verməyən müəssisə və ya sahələrin ləğvinə səbəb olur:

- a) sahədə çalışan işçilərin ixtisas səviyyələrinin artması
- b) elmi-texniki tərəqqi
- c) fond tutumunun artması, əmək məhsuldarlığının artması
- d) material tutumunun artması, fond veriminin azalması
- e) əhəlinin maddi rifah və mədəni səviyyəsinin artması

71. Sənayenin inkişaf etdirilməsi icində:

- a) sənayenin elmi-texniki tərəqqini təmin edən sahələrinin və cəmiyyət üzvlərinin sosial rifahının yüksəldilməsində rol oynayan sahələrin
- b) cəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərindən üstün tutulması
- c) dövlətin beynəlxalq iqtisadi siyasətini
- d) idxal və ixracat arasındakı nisbəti
- e) texnoloji prosesin xüsusiyyətləri diqqət mərkəzində saxlamaq zəruridir

72. Elmi-texniki tərəqqi bir-birindən asılı olan hansı formalarda həyata keçirilir?

- a)) elm və texnikanın ənənəvi əsaslarının nisbətən yavaş və qismən təkmillədirilməsini bildirən təkamül formasında və elmi-texniki inqilabi formada
- b)) elm və texnikanın ənənəvi əsaslarının nisbətən yavaş və qismən təkmillədirilməsini bildirən təkamül formasında, elmi-texniki inqilabi formada və dövrü olaraq tətbiq olunan yeniliklər formasında
- c)) elm və texnikanın ənənəvi əsaslarının nisbətən yavaş və qismən təkmillədirilməsini bildirən təkamül formasında və dövrü olaraq tətbiq olunan yeniliklər formasında
- d)) müasir dövrdə iqtisadi inkişafı şərtləndirən elm və texnikada təkmilləndirmə və əsaslı təmir işlərinin aparılması və dövrü olaraq tətbiq olunan yeniliklər formasında
- e)) təcrübə və elmin birləşməsi nəticəsində istehsalın qismən təkmillədirilməsini bildirən təkamül formasında və dövrü olaraq tətbiq olunan yeniliklər formasında

73. Elmi-texniki tərəqqi, elmi-texnoloji inkişaf, intensivləşdirmə və istehsalın səmərəliliyi:

- a)) bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidirlər
- b)) bir-birinə əks təsir göstərirlər
- c)) biri digərindən irəli gəlirlər
- d)) ardıcıl olaraq əldə edilirilər
- e)) hamısı istehsalın səmərəliliyindən irəli gəlir

74. Elmi-texniki tərəqqinin əsas vəzifəsi:

- a)) ictimai istehsalın intensivləşdirilməsini və onun da əsasında səmərəliliyinin yüksəldilməsini təmin etməkdən
- b)) ictimai istehsalı yeni texnika və texnologiya ilə təmin etməkdən
- c)) sənaye müəssisələrində fondtutumu səviyyəsinin yüksəldilməsindən
- d)) sənaye müəssisələrində fondtutumu və materialtutumu səviyyəsinin azaldılmasına nail olmaq, işçilərin əmək haqlarının artırılmasını stimullaşdırmaqdan
- e)) sənaye müəssisələrinin istehsal əsas fondlarının aktiv hissəsindən intensiv istifadəyə ərait yaratmaqdan ibarətdir

75. Veilən variantların hansında elmi-texniki tərəqqinin istiqamətlərinə aid olmayan meyllər qeyd

edilmədir?

- a))təmərküzləmə, kombinələdirmə, ixtisaslaşdırma, kooperativlədirmə
- b)istehsalın tam elektriclədirilməsi, istehsalın elektronlaşdırılması
- c)istehsalın elektronlaşdırılması, elektron hesablayıcı və informasiya texnologiyalarının miqyaslı istifadəsi
- d)elektron hesablayıcı və informasiya texnologiyalarının miqyaslı istifadəsi
- e)texniki inqilab və texniki tərəqqinin əsası kimi elmin özünün qabaqlayıcı inkişafı

76. Elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi:

- a))məhsulun rəqabətqabiliyyətliliyinin artmasına, əmək cəraitinin yaxşılaşmasına, sosial məsələlərin həllinin asanlaşmasına və s. bu kimi məsələlərin həllinə imkan yaradır
- b)istehsalın miqyasının və artım pempinin zəifləməsinə, bəzən müəssisələrin istehsal təsərrüfat fəaliyyətinin dayandırılması və s. bu kimi məsələlərin həllinə imkan yaradır
- c)ic cəraitinin mürəkkəbləməsinə və fondveriminin azalması və s. bu kimi məsələlərin həllinə imkan yaradır
- d)sosial məsələlərin həllinin asanlaşmasına və əmək məhsuldarlığının a səviyyəsinin aşağı düşməsi və s. bu kimi məsələlərin həllinə imkan yaradır
- e)yüngül sənayenin ayrı-ayrı yarımsahələrində mövsümük amilinin təsirinin yumşaldılması, məhsulun çeşidi azaldılması və keyfiyyətinin zəifləməsi və s. bu kimi məsələlərin həllinə imkan yaradır

77. Elm və texnikanın, yeni sahələrin inkişafına, mövcud sahələrdən yeni yarımsahələrin yaranmasına, dövrün tələblərinə cavab verməyən müəssisə və ya sahələrin ləğvinə səbəb olur:

- a))elmi-texniki tərəqqinin nailiyyətlərinin və onun əsas istiqamətlərində nəzərdə tutulmuş tədbirlərin-mexaniklədirmə, avtomatlaşdırma, kimyalaşdırma, elektriclədirmə və s bu kimi yeniliklərin istehsala tətbiqi
- b)sənayedə bac verən kəmiyyət dəyişikliklərinin toplanaraq müəyyən nərhələdə-"böhran nöqtəsində"-yeni keyfiyyət halına keçməsi, yeni prinsip, postulat və qanunlar əsasında tərəqqi, onların inkişafında yeni metodların tətbiq edilməsi
- c)sənayedə bac verən kəmiyyət dəyişikliklərinin toplanaraq müəyyən nərhələdə-"böhran nöqtəsində"-yeni keyfiyyət halına keçməsi, yeni prinsip, postulat və qanunlar əsasında tərəqqi, onların inkişafında yeni metodların tətbiq edilməsi
- d)yeni prinsip, postulat və qanunlar əsasında tərəqqi, onların inkişafında yeni metodların tətbiq edilməsi

e) elm və texnikada bəzə verən kəmiyyət dərəcələrinin toplanaraq müəyyən nərhlərdə, yeni keyfiyyət halına keçməsi, yeni prinsip, postulat və qanunlar əsasında tərəqqi, onların inkişafında yeni metodların tətbiq edilməsi

78. Elmi-texniki inqilabın əlamətləri hansılardır?

- a) elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları, elmlə praktikanın nisbətində dəyişməsi, avtomatlaşdırma və s.
- b) elmin məhsuldar qüvvələrin ünsürünə zəvrləməsi, elmi ideyaların istehsalda tərbiqi müddətinin azalması, elmlə praktikanın əənəvi nisbətlərinin dəyişməsi
- c) avtomatlaşdırma, elmin yüksək inkişafı, dünyada baş vermiş sənaye inqilabları
- d) elmin sürətli inkişafı, yeni texnologianın kəşf olunması, elmlə praktikanın əənəvi nisbətlərinin dəyişməsi
- e) avtomatlaşdırma, elmin məhsuldar qüvvələrinin ünsürünə zəvrləməsi, dünyada bəzə vermiş sənaye inqilabları, elmlə praktiki əənəvi nisbətində dəyişməsi, elmi informasiyanın yeni üsullarla iələnməsi.

Bölmə: 0601

Ad 0601

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

79. Yüngül sənayedə idarəetmə:

- a) müəssisənin öz məqsədinə çatması üçün insan və digər resurslara nəzarət etmək və səmərəliliyin artması üçün planlaşdırma, təkiletmə, nəzarətetmə kimi funksiyaları özündə birlədirir
- b) istehlakçıların arzularını təmin edəcək məhsullar istehsal etmək və xidmətlər göstəməkdir
- c) buraxılan məhsulu həcmi artırılması, əmək məhsuldarlığını yüksəlməsi, məhsulun mayadəyərinin aşağı salınması, istehsalın rentabelliyyənin təmin olunması üzrə tədbirlər sistemidir
- d) müəssisənin öz məqsədinə çatması üçün işçi qüvvələrin istismarı əsasında məqsədyönlü tədbirlərin həyata keçirilməsi
- e) hər bir bölmənin rəhbərləri tərəfindən ayrı-ayrılıqda qərarların qəbul edilməsi və icrası üçün müvafik tədbirlərin həyata keçirilməsi ilə səciyyələnilir

80. Yüngül sənaye müəssisələrində idarəetmə funksiyaları hansılardır?

- a) planlaşdırma, proqnozlaşdırma və istehsalın təşkili
- b) uşot, nəzarət və maliyyələəedirmə
- c) təəkilətmə, istehsal, maddi-tyexniki təəhizat və satış
- d) uşot, nəzarət, maliyyələəedirmə və tənziəlmə
- e) planlaşdırma, proqnozlaşdırma, təəkilətmə, təhlil, tənziəlmə, uşot, nəzarət

81. İdarətmənin üsulları hansılardır?

- a) inzibati, iqtisadi, sosial-psixoloji
- b) təəkilati, iqtisadi, psixoloji, inzibati
- c) sosial-psixoloji, texnoloji, iqtisadi
- d) operativ, iqtisadi, sosial, psixoloji
- e) mərhələli, iqtisadi, inzibati, sosial-psixoloji

82. Yüngül sənayenin istehsal proqramının göstəricilər siseminə aiddir:

- a) bazar payı, rəqib sahə və müəssisələrin istehsal gücü
- b) rəqiblərin orta illik mal dövriyyəsi, əmək haqqı fondu, sənaye-istehsal heyətinin tərkibi və sayı və s.
- c) ümumi gəlir, əmtəəlik məhsulun həcmi, realizə edilmə məhsul, iəzilərin sayı, əmək haqqı fondu, rentabellik və s.
- d) sahənin istehsal gücü, istehsal gücünün artırılması imkanları, sahə məhsullarına sifarişlərin həcmi və s.
- e) əmtəəlik məhsulun həcmi, ümumi gəlir, əmək haqqı fondu, sənaye-istehsal heyətinin tərkibi və sayı və s.

83. Planlaşdırmanın metodlarından biri:

- a) normativ metod
- b) iqtisadi-riyazi təhlil metodu
- c) inzibat və iqtisadi metod
- d) sosial-psixoloji metod

e) iqtisadi təhlil metodu

84. Aşağıdakılardan hansı idarəetmənin sosial-psixoloji metodunun təsir vasitələrinə aid deyil?

a) iezilərin əməyə maraqlarının və yaradıcılıq təəbbüslərinin artırılması

b) müəssisədə istehsalat mədəniyyətinin yüksəldilməsi

c) iezı heyətinin təsərrüfat fəaliyyətinə və onun təkilinə təsiri

d) əxlaq normaları və tərbiyəvi motivlər

e) əməyin normalaşdırılması

85. İdarəetmədə sistem dedikdə bəca dəyılır:

a) idarəetmə məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusu

b) idarəetmə metodları və funksiyalarının və ona müvafiq olaraq vəzifələrin məcmusu

c) maliyyə resurslarının idarə edilməsi və idarəetmə məqsədlərinin məcmusu

d) rəhbər və mühəndis-texniki iezilərin nisbəti, müəssisənin idarəetmənin təkilati quruluşu

e) müəssisənin sənaye istehsal heyəti, plan üzrə iez yerlərinin sayı, əsas və köməkçi istehsal sahələrinin sayı

86. Yüngül sənaye müəssisələrində idarəetmə prosesinin mərhələləri hansı ardıcılıqla müəyyən edilmədir?

a) planlaşdırma, planların reallaşdırılması və nəzarət

b) proqnozlaşdırma, təkil etmə, tənzimləmə

c) təkil, idarəetmə, tənzimləmə, koordinasiya

d) planlaşdırma, proqnozlaşdırma, tənzimləmə

e) təkil etmə, stimullaşdırma, nəzarət

87. Yüngül sənayedə idarəetmənin hansı metodlarından istifadə olunur?

a) inzibati, təkilati, iqtisadi, sosial-psixoloji, maddi-texniki, təkilati, iqtisadi

b) inzibati, psixoloji, təşkilati, təkilati, iqtisadi

- c) iqtisadi, təşkilatı, sosial-psixoloji
- d)) inzibatı, iqtisadi, sosial-psixoloji
- e) iqtisadi; texnoloji, operativ və operativ

88. Yüngül sənaye müəssisələrində idarəetmənin funksiyaları nədən ibarətdir?

- a) planlaşdırma, istehsal, mübadilə, istehlak, xətti, təhlil və tənzimləmə
- b) planlaşdırma, təkəlimə, koordinasiya, sosial-psixoloji
- c) idarəetmədə əmək bölgüsü, təkbaşınaçılıq, korporativ əhval-ruhiyyəsi
- d) təkəlimə, inzibatı, iqtisadi, sosial-psixoloji
- e)) təkəlimə, planlaşdırma, uçot və nəzarət, təhlil və tənzimləmə

Bölmə: 0703

Ad 0703

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

89. İctimai istehsalın təşkil formalarına aid deyil:

- a) Təmərküzləndirmə
- b) İxtisaslaşdırma
- c)) İnhisarlaşma
- d) Kooperasiyalaşdırma
- e) Kombinələndirmə

90. Təmərküzləmənin formalarına bütövlükdə aid edilir:

- a) ixtisaslaşdırılmış müəssisələrdə texnoloji və konstruktiv eynicinsli məhsulların istehsalının təmərküzləndirilməsi
- b)) texnoloji təmərküzləmə

c) bir kombinatın müəssisəsi zərivəsində eyni və ya müxtəlif sahələrin qarşılıqlı əlaqəli müxtəlif istehsallarının təmərküzləndirilməsi

d) zavod təmərküzlədirmə

e)caquli və üfiqi təmər küzləndirmə

91. Təmərküzləmə səviyyəsini xarakterizə edən göstəricilər:

a) Müəssisənin buraxılan məhsulun illik həcmi ilə müəyyən olunan optimal cəlsə

b) Bütün sənayenin (sahələrin) buraxdığı ümumi məhsulda iri müəssisələrin məhsullarının payı

c)) Bir müəssisənin istehsal əsas fondlarının orta illik dəyəri

d) Bir müəssisənin orta enerji gücü

e) Sənayedə çalışan işçilərin ümumi sayında iri müəssisələrin payı

92. İstehsalın təmərküzləmə səviyyəsinin artırılmasına səbəb olur:

a)iri, orta və kizik m̐əssisələrin əlverieli əlaqələndirilməsinə

b) inhisarçılığın inkişafına, qiymətlərin qalxmasına

c) istehsal həcmnin artmasına, qiymətlərin enməsinə

d) əsas və dövriyyə fondlarından, işçi qüvvəsindən səmərəli istifadəyə

e)müəssisənin istehsal gücünün, məhsulun fondtu tumununna və material tutumunun artmasına.

93. İxtisaslaşmanın formalarına daxildir:

a))Θεγα

b)texniki

c)sex

d)mər'hələli

e)funktional

94. İxtisaslaşma səviyyəsini xarakterizə edən göstəricilər:

- a) bir müəssisənin orta çöləsi
- b)) sahənin və ya müəssisənin ümumi məhsul buraxılışında əsas (profil) məhsulun xüsusi çəkisi
- c) ümumi məhsul buraxılışında kiçik müəssisələrin məhsullarının payı
- d) müəssisənin orta enerji gücü
- e) müəyyən məhsul növünün hazırlanması ilə məşğul olan müəssisə və sexlərin sayı

95. İxtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər:

- a) vahid məhsulun maya dəyəri
- b)) məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət
- c) məhsul vahidinə sərf edilən nəqliyyat xərcləri
- d) məhsulun istehsalı və daşınmasına çəkilən xərclər
- e) məhsul buraxılışının həcmi, əmək məhsuldarlığı.

96. Kooperativləəndirmənin formalarına aid deyildir:

- a) aqreqat
- b) rayonlararası
- c) sahədaxili
- d) hissə
- e) dəzgah

97. Kooperasiyalaşmanın səviyyəsi xarakterizə edir:

- a) sahənin müəssisələrinin məhsullarının çeşidində qrupların sayı, növü, markası və texnoloji eynicinsliyi
- b) məhsulun əməktutumluluğu
- c) ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan yarımfabrikatların və dəstləədirici məmulatların xüsusi çəkisi
- d) ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənara göndərilən yarımfabrikatların və dəstləədirici məmulatların xüsusi çəkisi

e)bae mæssisə ilə kooperasiya edilmie mæssisələrin sayı

98. Kombinləmənin formalarına aiddir:

- a))xammalın hazır məhsulun alınmasına qədər ardıcıl emalı
- b)istehsal tullantılarının digər məhsul növlərinin istehsalında istifadəsi
- c)xammalın kompleks emalı
- d)tullantısız texnologiyadan istifadə
- e)istehsal tullantılarının kənara satılması

Bölmə: 0802

Ad 0802

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

99.Kombinləmə hansı sahələrdə daha geniş inkişaf etdirilmədir?

- a)hərbi sənayədə
- b)maşınqayırmada
- c)elektroenergetikada
- d))metallurgiya, kimya, ağac emalı
- e)neftəməli sənayesidə

100. Avtomobil, avadanlıq, televizor və s. məhsulların buraxılışı üçün hansı ixtisaslaşma forması xarakterikdir?

- a)texnoloji
- b)hissə və texnoloji və əməliyyat
- c)əməliyyat
- d)hissə

e)hissə və texnoloji

101. Sahəvi təmərküzləedirməni xarakterizə edir:

- a))ayrı-ayrı müəssisələr tərəfindən buraxılan məhsulların sahənin ümumi məhsul istehsalında miqdarı və xüsusi zəkisi
- b)sahədə buraxılan məhsulların ümumi həcmi və zəeidi
- c)sahə müəssisələrində istifadə olunan maşın və avadanlıqlar
- d)müəssisələrin ıııııııı və istehsal gücü
- e)sahə müəssisələrinin təmərküzləemə səviyyəsi

102. İxtisaslaşma səviyyəsini xarakterizə edilməsində aşağıda verilən hansı qrup göstəricilərdən istifadə edilmir?

- a))sahə müəssisələrində istehsal olunan məhsulların maya dəyəri, topdan satış qiyməti, mənfəət və rentabellik səviyyəsi
- b)sahəvi ixtisaslaşma göstəriciləri, ayrı-ayrı sahələr ızın xüsusi gıstəricilər
- c)sahəvi ixtisaslaşma göstəriciləri, fabrik (zavod) ixtisaslaşma gıstəriciləri, ayrı-ayrı sahələr ızın xüsusi gıstəricilər
- d)sahəvi ixtisaslaşma göstəriciləri, fabrik (zavod) ixtisaslaşma gıstəriciləri
- e)fabrik (zavod) ixtisaslaşma gıstəriciləri, ayrı-ayrı sahələr ızın xüsusi gıstəricilər

103. Sahəvi ixtisaslaşmanı xarakterizə edən göstəricilərdən biri:

- a))sahə ixtisaslaşma əmsalı
- b)sahə müəssisələrinin istehsal etdikləri məhsulların çeşidi
- c)istifadə olunan xammalın növü və sayı
- d)istehsal olunan məhsul vahidininə kapital qoyuluşunun azaldılması
- e)optimallıq əmsalı

104. İctimai istehsalın təşkili formalarına aid deyil:

- a) tēmәrküzlәmә
- b) ixtisaslaşma
- c) mexanikləşdirmә
- d) kooperasiyalama
- e) kombinləşmә

105. Tēmәrküzlәmәnin formaları:

- a) ixtisaslaşdırılmış müəssisələrdə texnoloji və konstruktiv eynicinsli məhsulların istehsalının tēmәrküzlәndirilməsi
- b) texnoloji, sahə
- c) sahədaxili, zavoddaxili
- d) istehsal-texniki və texnoloji, zavod
- e) aqrəqat, istehsal-texniki və texnoloji

106. Tēmәrküzlәmәnin vəziyyətini və dinamikasını öyrənmək üçün istifadə edilən göstəricilər:

- a) müəssisənin buraxılan məhsulun illik həcmi ilə müəyyən olunan optimal çıxış
- b) bütün sənayenin buraxdığı ümumi məhsulda iri müəssisələrin məhsullarının payı
- c) bir müəssisənin istehsal əsas fondlarının orta illik dəyəri, sahə müəssisələrinin istehsal gücü
- d) bir müəssisənin orta enerji gücü, sənayedə çalışan işçilərin ümumi sayında iri müəssisələrin payı
- e) məhsul istehsalının həcmi, sənaye-istehsal heyətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, və s.

107. İstehsalın tēmәrküzlәmә səviyyəsinin artırılması səbəb olur

- a) iri, orta və kiçik müəssisələrin əlverişli əlaqələndirilməsinə
- b) inhisarçılığın inkişafına
- c) məhsul defisitliyi səviyyəsinin azaldılmasına
- d) sahə müəssisələrinin iriləməsinə, əsas fondların passiv hissəsindən intensiv istifadəyə və müvafiq olaraq avadanlıqların tez sıradan çıxmasına

e)) əsas və dövrüyyə fondlarından, işçi qüvvəsindən səmərəli istifadəyə səbəb olur.

108. İxtisaslaşmanın formalarından biri:

- a)) ixtisaslaşdırmanın əşya forması
- b)) ixtisaslaşdırmanın texniki forması
- c)) ixtisaslaşdırmanın sex forması
- d)) ixtisaslaşdırmanın mərhələli forması
- e)) ixtisaslaşdırmanın funksional forması

Bölmə: 0903

Ad 0903

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

109. İxtisaslaşma səviyyəsini xarakterizə edən göstəricilər:

- a)) müəssisədə tətbiq olunan avadanlıqların sayı, istehsal gücü, əsaslı təmir olunma müddəti
- b)) sahənin və müəssisənin ümumi məhsul buraxılışında əsas (profil) məhsulun xüsusi zəkisi
- c)) ümumi məhsul buraxılışında kiçik müəssisələrin məhsullarının payı
- d)) müəssisənin maddi-texniki resurslarla təmin olunma səviyyəsi
- e)) müəyyən məhsul növünün hazırlanması ilə məşğul olan müəssisə və sexlərin sayı və təchiz olunma səviyyəsi

110. İxtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər:

- a)) vahid məhsulun istehsal və satış xərcləri
- b)) məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət, əsaslı vəsait qoyulucuna qənaət və onların ödəmə müddəti və s.
- c)) məhsul vahidinə sərf edilən nəqliyyat xərcləri və kommunal xərclər

d)məhsulun istehsalı vədaşınmasına çəkilən xərclər

e)məhsul buraxılışının həcmi

111. Kooperativlədirmənin formalarına aid deyildir:

a)aqreqat üzrə kooperativlədirmə

b)texnoloji mərhələlər üzrə kooperativlədirmə

c)sahədaxili kooperativlədirmə

d)hissələr üzrə kooperativlədirmə

e)dəzgah üzrə kooperativlədirmə

112. Kooperasiyalaşmanın səviyyəsi xarakterizə edir:

a)sahənin müəssisələrinin məhsullarının çeşidində qrupların sayı, növü, markası və texnoloji eynicinsliyi

b)məhsulun əməktutumluluğu

c)ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan yarımfabrikatların və dəstlədirici məmulatların xüsusi çəkisi

d)ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənara göndərilən yarımfabrikatların və dəstlədirici məmulatların xüsusi çəkisi

e)bae müəssisə ilə kooperasiya edilmə müəssisələrin sayı

113. Kombinələmənin formalarına aiddir:

a)xammalın hazır məhsulun alınması, emalı və satışı

b)istehsal tullantılarının digər məhsul növlərinin istehsalında istifadəsi

c)xammalın hazır məhsulun alınmasına qədər ardıcıl emalı

d)tullantısız texnologiyadan istifadə

e)istehsal tullantılarının kənara satılması

114. Kombinələmə hansı sahələrdə daha geniş inkişaf etdirilmədir?

- a)hərbi sənayədə
- b)maşınqayırmada
- c)elektroenergetikada
- d))yüngül sənaye, metallurgiya, kimya, ağac emalı
- e)neftemalı sənayesidə

115. Maşınqayırma kompleksi üçün ixtisaslaşma formalarından hansı daha çox xarakterikdir?

- a))əşya forması
- b)hissə və texnoloji formaları
- c)texnoloji forması
- d)hissə forması
- e)hissə və texnoloji və əşya formaları.

116. Müəssisədaxili ixtisaslaşma səviyyəsinin öyrənilməsi və təhiiində hansı göstəricilərdən istifadə edilir?

- a))ixtisaslaşdırılmış sex və sahələrin xüsusi zəkisi
- b)əmək məhsuldarlığının artması
- c)əməliyyatların sayının azalması
- d)sahə müəssisələri tərəfindən buraxılan yekcins məmulatlar qrupunun miqdarı
- e)əməliyyatların təkili əmsalı göstəricisindən istifadə edilir

117. Sahə müəssisələri üzrə istehsalın ixtisaslaşmasının hansı formaları var?

- a))əya, hissə, texnoloji
- b)rayondaxili, hissə, texnoloji
- c)rayonlararası, əya, hissə
- d)rayonlararası, əya, hissə, texnoloji
- e)sahədaxili

118. Müəssisənin optimal cəlbə:

- a) istehsalın daha az məcmu məsrəflərlə əldə edilməsini təmin edən cəlbə
- b) istehsalın zişansız həyata keşirilməsini təmin edən cəlbə
- c) daha az məcmu məsrəflərlə məəayət olunan cəlbə
- d) müəssisənin daha az məcmu məsrəflərini və zəif gəlirliliyini təmin edən cəlbə
- e) fondsilahlılığı və fondveriminin daha aşağı səviyyəsi əldə olunan cəlbə

Bölmə: 1001

Ad 1001

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

119. Əsas fondların aktiv hissəsi:

- a) bilavasitə xammalın emalı və məhsulun hazırlanmasında iştirak edən
- b) istehsalın normal gedışatı üçün şərait yaradan
- c) xammal və materialların daşınmasını həyata keşirən nəqliyyat
- d) xammal və materillərin saxlanması üçün müəyyən edilmiş binalar
- e) maşın və avadanlıqlar, müəssisənin inzibati binalarından ibarətdir.

120. Əsas fondların fiziki cəhətdən köhnəlməsinin aradan qaldırılması yolları:

- a) cari təmir, orta təmir və əsaslı təmir edilməsi
- b) yeni avadanlıqların alınması
- c) yeni avadanlıqların alınması və köhnələrin ləğv edilməsi
- d) modernləşdirilməsi və ya ləğv edilməsi
- e) istismar müddəti başa çatana qədər balansda saxlanması

121. Əsas fondların passiv hissəsi:

- a))aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ünsürlər
- b))bilavasitə xammalın emalı və məhsulun hazırlanmasında iştirak edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmi artırən ünsürlər
- c))qeyri-maddi aktivlər-patentlər, əmtəə nişanları, lisenziyalar və s.
- d))müqavilə əsasında müəssisəyə gətirilmə lakin haqqı ödənilməmiş əsas fondlar
- e))müəssisənin anbarlarında olan xammal və materiallardan ibarətdir.

122. Qeyri-istehsal əsas fondları:

- a))sahə müəssisələrinin balansında olan mənzil fondları, mədəni-məişət xidmətinin binaları, qurğuları
- b))istehsalın normal gedışı üçün şərait yaradan binalar
- c))bilavasitə xammalın emalı və məhsulun hazırlanmasında iştirak edən ünsürlər
- d))bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri
- e))müəssisənin anbarlarında olan xammal və materiallardan ibarətdir

123. Sahə müəssisələrinin əsas fondlarının tərkibinə daxil deyil:

- a))güc maşınları və avadanlıqları
- b))istehsal təyinatlı binalar
- c))qurğular, ütürücü qurğular, hesablama texnikası
- d))müəssisənin anbarında olan xammal və materiallar
- e))iş maşınları və avadanlıqları, nəqliyyat vasitələri

124. Yüngül sənayenin istehsal fondları:

- a))əsas və dövriyyə fondlarının cəmindən
- b))dövriyyə və tədavül fondlarının cəmindən
- c))tədavül və əsas fondların cəmindən
- d))əmək predmetləri və əmək resurslarının cəmindən

e) əsas istehsal və qeyri əsas istehsal fondlarının cəmindən ibarətdir.

125. Sahə müəssisələrinin istehsal əsas fondlarının tərkibinə daxil olan elementlər:

a) binalar, qurğular, ötürücü qurğular, yüklənmiş lakin haqqı ödənilməmiş əmtələr, nəqliyyat vasitələri

b) binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar (o cümlədən, güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, laboratoriya avadanlıqları, nəzarət-ölçmə və nizamlaşdırma cihazları və avadanlıqları, hesablama texnikası, sair maşın və avadanlıqlar), bitməmiş istehsal, alətlər, nəqliyyat vasitələri

c) binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar (o cümlədən, güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, laboratoriya avadanlıqları, nəzarət-ölçmə və nizamlaşdırma cihazları və avadanlıqları, hesablama texnikası, sair maşın və avadanlıqlar), alətlər, nəqliyyat vasitələri, təsərrüfat inventarları

d) Binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, xammal və materiallar ehtiyatı, təsərrüfat inventarları

e) Binalar, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, alətlər, təsərrüfat inventarları, anbarda hazır məhsul, çoxillik bitkilər və onların fərdi əpərləri

126. İstehsal əsas fondlarından istifadə göstəricilərinə aiddir:

a) rentabellik, mənfəət

b) fondverimi, fondtutumu

c) əməyin fondla silahlılığı

d) aparıcı istehsal sahəsinin istehsal gücü

e) aparıcı avadanlığın istehsal gücü

127. Yüngül sənaye istehsal əsas fondlarının quruluşu:

a) aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti

b) əsas fondların dəyərinin istehsal gücündə xüsusi əhəmiyyəti

c) binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti

d) texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti

e) ünsürlərdən hər birinin ümumi dəyərindəki xüsusi əhəmiyyəti kimi hesablanır

Bölmə: 1002

Ad 1002

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

128. Toxuculuq sənaye müəssisələrində əsas fondların strukturunu təkil edir:

- a))istehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbət.
- b))istehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki aktiv fondların nisbəti.
- c))istehsal fondlarının istehsal prosesində iştirakından asılı olaraq aktiv və passiv hissəyə bölünməsi.
- d))əsas fondların dövriyyə fondlarına nisbəti
- e))dövriyyə fondlarının əsas fondlara nisbəti.

129. Yüngül sənaye müəssisələrində əsas fondların strukturunun mütərəqqiliyi:

- a))onun strukturunda nəqliyyat vasitələri, maşın və avadanlıqların payının artmasında təzahür edir.
- b))onun strukturunda istehsal sahələrinin, maşın və avadanlıqların payının artmasında təzahür edir.
- c))onun strukturunda alət və tərtibaların, bina və qurğuların payının artmasında təzahür edir.
- d))onun strukturunda alət və tərtibaların, bina və ötürücü qurğuların payının artmasında təzahür edir.
- e))onun strukturunda maşın və avadanlıqların payının artmasında təzahür edir.

130.Tiki sənaye müəssisələrində əsas fondlarının uçotu:

- a))onların bərpa dəyəri ilə aparılır.
- b))onların qalıq dəyəri ilə aparılır.
- c))onların ləğvolunma dəyəri ilə aparılır.
- d))onların funksional dəyəri ilə aparılır.

e))onaların balans dəyəri ilə aparılır.

131. Toxuculuq sənaye müəssisələrində istehsal əsas fondlarının ilkin dəyəri ilə qalıq dəyəri arasındakı fərq:

a)onun ilkin dəyərini müəyyən edir.

b)onun ləğvolunma dəyərini müəyyən edir.

c)onun yenilənmə səviyyəsini müəyyən edir.

d)onun amortizasiya normasını müəyyən edir.

e))onun köhnəlmə məbləğini müəyyən edir.

132. Sənaye-istehsal təyinatlı əsas fondların orta illik dəyəri:

a)müəssisədə cari ilin hər ayın əvvəlinə mövcud olan məlumatlar əsasında xronoloji orta kəmiyyət kimi hesablanır.

b)sahə üzrə müəssisələrin sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi hesablanır.

c)sənaye üzrə bütövlükdə isə sahələr üzrə sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi hesablanır.

d))düzgün cavab yoxdur.

e)düzgün cavablar- a, b, c.

133. Sənaye-istehsal təyinatlı əsas fondların dəyəri:

a)müəssisə üzrə bütövlükdə və onun yarımsahələri üzrə əsas fondların dəyər ifadəsindəki həcmi və indeksləri tam dəyərinə görə (aşınma çıxmadan) hesablanır.

b))sənaye üzrə bütövlükdə və onun sahələri üzrə əsas fondların dəyər ifadəsindəki həcmi və indeksləri tam dəyərinə görə hesablanır.

c)sənaye üzrə bütövlükdə isə sahələr üzrə sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi hesablanır.

d)sahə üzrə müəssisələrin sənaye-istehsal əsas fondlarının orta illik dəyərinin cəmi kimi hesablanır.

e)müəssisə üzrə bütövlükdə və onun istehsal sahələri üzrə əsas fondların dəyər ifadəsindəki həcmi və indeksləri tam dəyərinə görə (aşınma çıxmadan) hesablanır

134. Avadanlıqlara, cihazlara və alətlərə zəkilən xərclərə aid edilir:

- a) smetada nəzərdə tutulmuş və müəssisə və tikililərin istifadəyə verilməsi üçün zəruri olan cihazların, avadanlıqların və qurğuların alınması.
- b) avadanlıqların quraşdırmadan əvvəl yoxlanılması və aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına zəkilən xərclər (əgər bu xərclər kapital qoyuluşunun hesabına həyata keçirilmirsə).
- c) smetada nəzərdə tutulmuş texnoloji, energetika, qaldırıcı-nəqliyyat və digər istehsal avadanlıqlarının və dəstləndirici hissələrin alınması.
- d) smetada nəzərdə tutulmamış lakin müəssisə və tikililərin istifadəyə verilməsi üçün zəruri olan cihazların, avadanlıqların və qurğuların alınması.
- e) milli təcrübəyə uyğun olaraq, smetaya daxil edilməyən avadanlıq, maşın, mexanizm və yanacağın alınması.

135. Faktiki məhsul buraxılışı həcmnin istehsalın maksimal həcmi ilə müqayisəsi:

- a) birbaşa istehsal fondlarından və dolayısi ilə istehsal əsas fondlarından istifadə səviyyəsini əks etdirir.
- b) birbaşa istehsal vasitələrindən və dolayısi ilə istehsal əsas fondlarından istifadə səviyyəsini əks etdirir.
- c) birbaşa istehsal güclərindən və dolayısi ilə istehsal əsas fondlarından istifadə səviyyəsini əks etdirir.
- d) birbaşa dövrüyyə vəsaitlərindən və dolayısi ilə dövrüyyə fondlarından istifadə səviyyəsini əks etdirir.
- e) birbaşa istehsal meydançalarından və dolayısi ilə istehsal əsas fondlarından istifadə səviyyəsini əks etdirir.

136. Tikililərin sənaye müəssisələrində konveyerlərdə normativ ilə yerlərinin sayı:

- a) tikililərin sexində konveyer tərəfindən məşğul edilmiş sahənin (m^2) tikililərin sexində bir istehsal fəhlələri üçün nəzərdə tutulan standart sahə normasına nisbəti kimi hesablanır.
- b) tikililərin sexində bir avadanlıq tərəfindən məşğul edilmiş sahənin (m^2) tikililərin sexində bir istehsal fəhlələri üçün nəzərdə tutulan standart sahə normasına nisbəti kimi hesablanır.
- c) tikililərin sexində konveyer tərəfindən məşğul edilmiş sahənin (m^2) tikililərin sexində bir istehsal avadanlıqları üçün nəzərdə tutulan standart sahə normasına nisbəti kimi hesablanır.
- d) tikililərin sexində konveyer tərəfindən məşğul edilmiş sahə (m^2) və tikililərin sexində bir istehsal fəhlələri üçün nəzərdə tutulan standart sahə normasının hasilini kimi hesablanır.
- e) tikililərin sexində hazır məhsul üçün məşğul edilmiş sahənin (m^2) tikililərin sexində bir istehsal fəhlələri üçün nəzərdə tutulan standart sahə normasına nisbəti kimi hesablanır.

137. Yüngül sənaye müəssisələrində amortizasiya norması necə hesablanır?

- a) əsas fondların ilkin dəyəri ilə əsas fondların ləğv olunma dəyəri arasındakı fərqin əsas fondun faydalı istifadə müddəti ilə əsas fondların ilkin dəyərinin hasilinə nisbəti kimi.
- b) əsas fondların orta illik dəyəri ilə əsas fondların ləğv olunma dəyəri arasındakı fərqin əsas fondun faydalı istifadə müddəti ilə əsas fondların ilkin dəyərinin hasilinə nisbəti kimi.
- c) əsas fondların ilkin dəyəri ilə əsas fondların qalıq dəyəri arasındakı fərqin əsas fondun faydalı istifadə müddəti ilə əsas fondların ilkin dəyərinin hasilinə nisbəti kimi.
- d) əsas fondların ilkin dəyəri ilə əsas fondların ləğv olunma dəyəri arasındakı fərqin əsas fondun faydalı istifadə müddəti ilə əsas fondların qalıq dəyərinin hasilinə nisbəti kimi.
- e) əsas fondların ilkin dəyəri ilə əsas fondların ləğv olunma dəyəri arasındakı fərqin əsas fondun faydalı istifadə müddəti ilə əsas fondların bərpa dəyərinin hasilinə nisbəti kimi.

Bölmə: 1102

Ad 1102

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

138. Dövriyyə vəsaitlərinin dövretmə əmsalı:

- a) müəssisənin topdansaş qiyətlərlə satılmış məhsulun ümumi dəyərinin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi
- b) dövriyyə vəsaitlərinin orta illik qalığının müəssisənin topdansaş qiyətlərlə satılmış məhsulun ümumi dəyərinə nisbəti kimi
- c) faktiki realizə edilmiş məhsulun həcmnin pılınlaşdırılmış dövrdə kalendar günlərin sayına nisbəti kimi
- d) dövriyyə vəsaitlərinin orta illik həcmnin, dəyər ifadəsilə əsas fondların orta illik dəyərinə nisbəti kimi
- e) istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi hesablanır

139. "Müəssisənin dövriyyə fondları" dedikdə:

- a) əsas və köməkçi materiallar, öz istehsalı olan yarımfabrikatlar, alınmış yarımfabrikatlar, komplektlədirici

b) əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklində tamamilə istehlak olunaraq, həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə kəşyərən və natural formasını dəyicən istehsal vasitələrinin bir hissəsi

c) istehsal prosesində dəfələrle iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə kəşyərən istehsal vasitələri

d) istehsal tsiklində dəfələrle iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə kəşyərən əmək alətləri

e) məhsul istehsalı üçün lazım olan əmək predmetləri və istehsal vasitələrinin məcmusu баца дѳеблѳ

- a) istehsalın texniki səviyyəsi
- b) maşın və aqreqların xalis çəkisi
- c) məmulatın hazırlanması üçün sərf edilən materialların ümumi zəkisi
- d) məhsul istehsalına sərf olunan material norması
- e) məhsul vahidinə sərf olunan material resurslarını xarakterizə edir

a) cari, nəqliyyat və hazırlıq

b) cari, sığorta, nəqliyyat və hazırlıq

c) sığorta, mövsümi, nəqliyyat və hazırlıq

d) düzgün cavab yoxdur

e) cari, hazırlıq, sığorta, mövsümi

a) bütün istehsal ehtiyatları
b) bütün istehsal dövriyyə fondları
c) müəssisənin bütün dövriyyə vəsaitləri

d)hesablasmalardaki vəsaitlər, pul vəsaitləri, yola salınmış, lakin haqqı ödənilməmiş məhsullar

e))istehsal döviyyə fondları və anbardakı hazır məhsul

143. Hasilat sənayesinin xammalına əsasən aid edirlər:

a)kətan

b)yun

c))neft

d)pambiq və ipək

e)iplik

144. Hasilat sənayesinin xammalına aid edilmir:

a)filiz

b)kömür

c))iplik

d)neft

e)çınqıl

145. Ehtiyat norması bu:

a))sənaye müəssisəsinin fasiləsiz, ahəngdar icin təmin edilməsi üçün zəruri olan minimum ehtiyat həcmidir

b)iki maddi təchizat arasındakı intervalda istehsalın gündəlik tələbatını ödəyən həcmdir, gündəlik satışı təmin edən istehsal normasıdır

c)növbəti təchizat arasındakı intervaldır

d)məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusu

e)məhsulun maya dəyərini təşkil edən element və maddələrin nisbətidir

146. Yüngül sənaye üçün lazım olan xammal növləri:

- a))pambıq, yun, barama, gön-dəri, xəz-dəri və kimyəvi liflər
- b)tut ağacları, barama, gön-dəri, kimyəvi liflər və ötürücü qurğular
- c)xəz-dəri, iri və kizik buynuzlu mal-qara, maşın və avadanlıqlar
- d)barama, anbarlar və istehsal sahələri, gön-dəri və kimyəvi liflər
- e)maşın və avadanlıqlar, dəzgahlar

147. Yüngül sənaye müəssisələri kələğayı istehsal edir ki, o:

- a)mebel sənayesində istifadə olunurlar
- b)aviasiyada istifadə olunurlar
- c)avtomobilqayırmada istifadə olunurlar
- d)yeyinti sənayesində istifadə olunurlar
- e))bae ұртбыь kimi istifadə olunurlar

Bölmə: 1201

Ad 1201

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

148.Əmək məhsuldarlığının yüksəldilməsi amilləri:

- a))maddi-texniki, sosial, iqtisadi və təkilati
- b)maddi-texniki, ekstensiv, dəyiən, qarışıq
- c)analitik, sosial, eksperimental, qarışıq
- d)fondtutumunun artırılması və materialtutumunu azaldılması
- e)istehsal heyətinin iş vaxtının uzadılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması

149. Əmək haqqı dedikdə:

- a))ieziyə onun sərf etdiyi əməyin kəmiyyəti və keyfiyyəti müqabilində ictimai məhsuldan ayrılan və pul

ifadəsində veilən hissədir

- b) iəzinin ixtisas dərəcəsi əsasında ödənilən vəsait
- c) müəssisədə iəzilərə yaxşı işlədiklərinə görə ödənilən mükafatlar
- d) iəgötürənin iəzi ilə bağladığı müqaviləyə görə onun iedən çıxdığı halda ödədiyi vəsait
- e) müəssisəyə iəzi kimi qəbul edildiyi gündən iəin nəticəsindən asılı olmayaraq ona ayrılan maddi köməkdir

150. Əmək haqqının səviyyəsinə təsir göstərən amillər:

- a) iəzinin ailəsinin ümumi gəlirləri
- b) əmək bazarının konyukturası
- c) dövlətin az təminatlı ailələr üçün ayırdığı sosial yardımlar
- d) müəssisənin yaşayış yerinə yaxınlığı
- e) əlavə dəyər vergisinin yüksək olması, gəlir vergisinin isə aşağı olması

151. Yüngül sənayedə əməyin vaxtamuzd ödənişi formasında əmək:

- a) faktiki iş vaxtına görə
- b) təqvim vaxtına görə
- c) material tutumuna görə
- d) hazırlanmış məmulatın sayına görə
- e) göstərilən xidmətin həcminə görə ödənilir

152. Yüngül sənayedə əməyin ödənilməsinin tarif sistemində daxildir:

- a) tarif cədvəli, tarif dərəcəsi, tarif ixtisas məlumat (sorgu) kitabı
- b) tarif ixtisas məlumat (sorgu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi
- c) iə yerlərinin təkilinə qoyulan tələblər, iəzilərin ixtisasına qoyulan tələblər, iəzinin əmək haqqı
- d) əməyin ödənilməsi qaydası və əmək cəratinə qoyulan tələblər, əmək haqqının minimum səviyyəsi
- e) iəzilərin mükafatlandırması sistemi, əmək haqqı təlimatı, əmək məcəlləsi

153. Müəssisədə kadrların idarə edilməsi:

- a))icə qəbul, fəhlələrə hamilik, ixtisas səviyyəsinin yüksəldilməsi və kadrların yenidən hazırlanması, heyətin davranışına nəzarətin təkili
- b))icə qəbul, fəhlələrə icə təmin eilməsi, kadrların yenidən hazırlanması, inzibati cəza, heyətin davranışına nəzarətin təkili
- c)sahə müəssisələrində müqavilə əsasında çalışan işçilərin öhdəliklərinin icrasına nəzarətin təkili
- d)bütün vəzifələr üzrə namizədlərin hazırlanması və onlar ьзыn konkret əmək haqqı ödəniəi səviyyəsinin müəyyən edilməsi
- e)əməyin düzgün təkili və kadr axıcılığının qarşısının inzibati yolla qarşısının alınması və s. bu kimi məsələləri özündə birlədirir

154. Qeyd edilənlərdən hansı kadr axıcılığının motivlərinə aid deyil

- a)əmək ərəitinin əlverişsiz olması
- b)ixtisasın artırılması imkanlarının məhdudluğu
- c))istehsalın təmərküzləmə səviyyəsi yüksəldilməsi
- d)xidməti vəzifə üzrə inkişaf imkanlarının məhdudluğu
- e)icən мұқымлығы və əmək haqqının səviyyəsinin aşağı olması və s.

155. Əməyin ödəniəinin icəmuzd formasına aid deyil:

- a)birbaəə icəmuzd və dolayı işəmuzd
- b)dolayı işəmuzd və mükafatlı işəmuzd
- c)mütərəqqi icəmuzd
- d))intensiv icəmuzd
- e)mükafatlı və dolayı işəmuzd.

156. Sənaye-istehsal heyəti:

- a)ixtisaslı, azixtisaslı, ixtisaslı və yüksək ixtisaslı fəhlələrdən
- b)sənaye müəssisələrini idarə edən mütəxəssislərdən

- c) bilavasitə hazır xammalın emalı prosesində iştirak edən fəhlələrdən
- d) istehsal prosesinin normal gedişatını təmin edən iezilərdən və mühəndis-texniki iezilərdən
- e) sənayedə çalışan kadrların məcmusundan ibarətdir.

157. "Müəssisənin əmək resursları" anlayışı:

- a) onun potensial iəzi qüvvəsini
- b) sənaye istehsal heyəti və müəssisənin balansında olan istmədəni-məicət, səhiyyə və s. sahələrdə çalışan işçilər kateqoriyasını
- c) müəssisədən əmək haqqı alan bütün işçi qüvvəsini
- d) sənaye istehsal və qeyri-sənaye istehsal heyətini
- e) hesabat ilinin əvvəlinə mövcud olan və il ərzində müəssisəyə gələn iezilərin ümumi sayını xarakterizə edir.

Bölmə: 1301

Ad 1301

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

158. İstehsala investisiya qoyuluşu həmsinin nəzərdə tutur:

- a) məhsulun istehsalına və reallaşdırmasına çəkilən cari xərclərini
- b) xammal və materialların alınması xərclərini, əsas fondların cari təmiri xərclərini
- c) xammal və materialların alınması, işləyənlərin əmək haqqını
- d) avadanlıqların alınması və quraşdırılması xərclərini
- e) əsas fondların cari təmiri xərclərini nəzərdə tutur

159. Birbaşa investisiya:

- a) veksellərin və mənzil fondlarının alınmasına yönəldilir

- b)müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermir
- c)sənaye istehsal heyətinin əmək haqlarının artırılmasına və icarəərazının yaxşılaşdırılmasına yönəldili
- d)müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir
- e)müəssisənin özəlləndirilməsinə imkan verir, imtiyazlı səhmlərin alınmasına yönəldilir

160. Əsaslı vəsait qoyulmuşunun səmərəlilik göstəriciləri:

- a)investisiya edilmə vəsaitindən istifadə əmsalı, kapital qoyuluşun üzrə mənfəət norması
- b)investisiya qoyuluşlarının həcmi, investisiya qoyuluşunun geri qaytarılma müddəti
- c)xalis cari dəyər, daxili rentabellik norması
- d)bazarın potensial həcmi, əsaslı vəsait qoyulmuşundan sonra istehsal və satışın həcmnin dinamikası
- e)investisiya qoyulmuşunun geri qaytarılma müddəti, xalis cari dəyər

161. İnvestisiyanın obyektlərinə aid deyildir:

- a)qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları
- b)bütün sahələrdə yeni yaradılan və təkmilləndirilən əsas fondlar, dövriyyə vəsaitləri
- c)məqsədli pul yardımları
- d)elmi-texniki məhsullar, mülkiyyətin digər obyektləri
- e)investorlar və investisiya fəaliyyətindən istifadə edənlər

162. İnvestisiyanın subyektlərinə aiddir:

- a)qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları
- b)bütün sahələrdə yeni yaradılan və təkmilləndirilən əsas fondlar, dövriyyə vəsaitləri
- c)məqsədli pul yardımları
- d)elmi-texniki məhsullar, mülkiyyətin digər obyektləri
- e)investorlar və investisiya fəaliyyətindən istifadə edənlər

163. İnvestisiyanın subyektlərinə aid deyildir:

- a)) qiymətli kağızlar, əmlak hüququ və intellektual mülkiyyət hüquqları
- b)) investisiya fəaliyyətindən istifadə edənlər
- c)) ielərin icraçıları
- d)) əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər
- e)) investorlar və investisiya fəaliyyətindən istifadə edənlər

164. Portfel investisiyası:

- a)) müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir
- b)) ancaq kredit əklində olur
- c)) ancaq səhm əklində olur
- d)) ancaq veksəl əklində olur
- e)) müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir

165. Müəssisənin uğurlu innovasiya fəaliyyəti:

- a)) məhsul istehsalının artmasına və satılmayan məhsulun çoxalması
- b)) müəssisənin rəqabət qabiliyyətinin güclənməsi və mənfəətinin artması
- c)) əlavə xərclərin artmasına və mənfəətin azalması
- d)) müəssisənin ölkədə və xaricdə tanınması
- e)) müəssisənin sənədləmə ielərinin artması ilə ntəcələnir

166. Qeyd edilənlərdən hansı innovasiyanın əlamətidir?

- a)) istehsal prosesində bir dəfə ietirak edir
- b)) hez vaxt kəhnəlməmə imkanı
- c)) yalnız yeni məhsul növləri formasında olması
- d)) əsas fondların dəyərini artırması imkanı
- e)) kommersiya baxımından reallaşdırılması imkanı

Bölmə: 1302

Ad 1302

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

167. Müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər:

- a) növbəlilik əmsalı, xalis cari dəyər
- b) xalis cari dəyər
- c) daxili rentabellik norması
- d) rentabellik indeksi, xalis cari dəyər, daxili rentabellik norması, ödənmə müddəti
- e) ödəmə müddəti, mənfəət, xalis cari dəyər

168. Əsaslı vəsait qoyulmasının xərclənmə istiqamətləri:

- a) istehsal sahələrinin genişləndirilməsi, təkrar istehsal, texnoloji, cari və s.
- b) texnoloji təkmilləndirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı
- c) müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış
- d) maddi-istehsal sahələrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri
- e) tikinti-quraşdırma avadanlıqlarının, alət və inventarların alınması, geoloji kəfiyyət, torpaq sahələrinin alınması, kadrların hazırlanması və yenidən hazırlanması, idarə heyətinin saxlanması xərcləri

169. Sahə müəssisələrinin istehsal-satış fəaliyyəti ilə əlaqədar plan:

- a) dövlət və təsərrüfat subyektləri tərəfindən müəyyən dövr ərzində icrası nəzərdə tutulan təsərrüfat tədbirləri üzrə məqsəd və vəzifələrin, icra sənədlərinin məcmusudur
- b) müəssisənin inkişafı üçün zəruri olan sənədlərin məcmusudur
- c) plan yunan sözü olub məzmununa görə rəvan bərabər deməkdir
- d) məqsədi, məzmunu, həcmi, metodları, ardıcılığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dıqr ьзыn yerinə yetirilməsi nəzərdə tutulan icra və tapşırıqların məcmusunu özündə əks etdirən sənəddir

e) uzunmüddətli düvr ьзыn iqtisadi inkieaf və sosial tərəqqinin əsas problemlərinin həlli yollarının, elmi cəhətdən əsaslandırılmış təsəvvür, mülahizə və tövsiyələrin məcmusudur

170. İnvestisiya fəaliyyətinin maliyyələdirilməsi mənbələri:

a) əxsi material və intellektual sərvətləri, maliyyə ehtiyatları, investorun borc maliyyə vəsaitləri, büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları, xarici hüquqi və fiziki cəxslərin investisiya ayırmaları

b) əxsi material və intellektual sərvətləri, maliyyə ehtiyatları; investorun borc maliyyə vəsaitləri; dövlət büdcəsindən az təminatlı əhliyə sosial yardımlar; xarici hüquqi və fiziki cəxslərin investisiya ayırmaları

c) girov qoyularaq banklardan kredit guctьrylmьe cəxsi əmlak, investorun borc maliyyə vəsaitləri, büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları, xarici hüquqi və fiziki cəxslərin investisiya ayırmaları

d) girov qoyularaq banklardan kredit guctьrylmьe cəxsi əmlak; dövlət büdcəsindən az təminatlı əhliyə sosial yardımlar; xarici hüquqi və fiziki cəxslərin investisiya ayırmaları

e) müəssisələrin daxili vəsait hesabına istehsal sahələrinin genişləndirilməsinə yönəldikləri əsaslı kapital qoyuluşları; dövlət büdcəsindən az təminatlı əhliyə sosial yardımlar; xarici hüquqi və fiziki cəxslərin investisiya ayırmaları

171. Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqında qərar verilə bilər?

a) xalis cari dəyər sıfırdan böyük

b) əmək məhsuldarlığı sıfıra bərabər

c) fondverimi sıfıra bərabər

d) istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabər

e) xalis cari dəyər dəyər 0-dan kiçik olduğu halda

172. Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələdirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

a) müəssisənin sərəncamında qalan mənfəət

b) müəssisənin təsisçilərinin verdiyi vəsait

c) müəssisənin ehtiyat fondunun vəsaiti

d) müəssisənin əmək haqqı fondunun vəsaiti

e)müəssisənin cəlb etdiyi borc vəsaitləri

173. Müəssisənin investisiya fəaliyyəti:

- a))maddi və maliyyə vəsaitlərinin uzunmüddətli istifadə üçün ayrılmasını nəzərdə tutur.
- b)maddi və maliyyə vəsaitlərinin uzunmüddətli istifadəyə verilməsidir.
- c)müəssisənin xüsusi əsas kapitalının uzunmüddətli istifadə əyn icarəyə verilməsidir.
- d)müəssisənin cəlb edilmə əsas kapitalının uzunmüddətli istifadə əyn icarəyə verilməsidir.
- e)müəssisənin xüsusi və cəlb edilmə əsas kapitalının uzunmüddətli istifadə əyn icarəyə verilməsidir.

174. Standart biznes-planın bölmələrinə aid deyildir:

- a)xülasə, müəssisənin və sahənin təsviri.
- b)əmtənin planı, marketing planı
- c)investisiya planı, istehsal planı, maliyyə planı.
- d))maddi-texniki təchizat planı.
- e)layihə üzrə risklərin təhlili, nəticələr, əlavələr.

175. Yüngül sənaye istehsalında innovasiya dedikdə:

- a))biliklərin istifadəsi ilə müxtəlif, cürbəcür fikirlərin yeni, mükəmməlləndirilmə məhsula, xidmətə və ya metodlara zəvrlməsi bacə dəyər
- b)sahənin dövriyyə fondlarından istifadəsi ilə müxtəlif, cürbəcür xammalın yeni, mükəmməlləndirilmə ideyaya, xidmətə və ya metodlara zəvrlməsi bacə dəyər
- c)sahənin tədavül fondlarından qənaətlə istifadəsi ilə müxtəlif, cürbəcür avadanlıqların yeni, mükəmməlləndirilmə texnologiyaya zəvrlməsi bacə dəyər
- d)SİH-nin potensialından istifadə ilə müxtəlif mənbələr hesabına maliyyələndiməklə yeni genə zəcidli əmtəə istehsalının təmin olunması başa düşülür
- e)yüngül sənayenin ümumi iqtisadi potensialından istifadə geniş çeşidli xammal bazasının formalaşdırılması və yeni əmtəə istehsalının təmin olunması başa düşülür

176. Yüngül sənayedə innovasiya:

a))sahə müəssisələri bəzi, davam edən inkişaf, artan rəqabət qabiliyyəti, yüksək mənfəət, işlər bəzi ilə əraitinin yaxşılaşdırma imkanları alıcılar üçün sərfəli qiymətlər, yüksək keyfiyyətli məhsul və yüksək həyat standartlarının təmini deməkdir

b)sahənin əsas və dövriyyə kapitalından istifadəsi ilə müxtəlif xammalın yeni, mükəmməlləşdirilmiş ideyaya, xidmətə və ya metodlara əvrilməsi deməkdir

c)sahənin tədavül fondlarından qənaətlə istifadəsi ilə müxtəlif, cürbəcür avadanlıqların yeni, mükəmməlləşdirilmiş texnologiyaya əvrilməsi deməkdir

d)SİH-ə ayrılan əmək haqqı fondundan qənaətlə istifadə ilə yeniliklərin maliyyələşdirilməsi və yeni geniş əcidli əmtəə istehsalının təmin olunması deməkdir

e)yüngül sənayenin ümumi iqtisadi potensialından istifadə yolu ilə geniş çeşidli xammal bazasının formalaşdırılması və yeni əmtəə istehsalının təmin olunması deməkdir

Bölmə: 1401

Ad 1401

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

177.Qeyd edilən cavablardan hansı yüngül sənayedə maddi-texniki təminatın əsas vəzifələrinə aid deyildir?

a))satışın keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaq

b)material resurslarını ən səmərəli yolla əldə etmək

c)istehsalı xammal və materiallarla bəqərdə, tam və vaxtında təmin etmək

d)materialların düzgün qorunub saxlanmasını təmin etmək

e)maddi-texniki təminat xidmətinin strukturunu təkmilləşdirmək

178. "Potensial məhsul göndərənlərin siyahısının işlənilib hazırlanması" maddi-texniki təminat işinin neənci mərələsində həyata keçirilir?

a))3

b)4

c)6

d)8

e)7

179. "Müəssisələrin material resurslarına tələbatının təmin edilməsi" maddi-texniki təminat iəinin neəənci mərələsində həyata kezirilir?

a)3

b)4

c)6

d)8

e))7

180. "Sexlərin, bilavasitə ie yerlərinin istehsal vasitələri ilə təchizinin təekili" maddi-texniki təminat iəinin neəənci mərələsində həyata kezirilir?

a))8

b)4

c)6

d)3

e)7

181. "Sezilmie məhsul göndərənlərlə danışıqların aparılması və kontraktların imzalanması" maddi-texniki təminat iəinin neəənci mərələsində həyata kezirilir?

a))5

b)4

c)6

d)8

e)7

182. Materiala tələbat məmulat üzrə necə hesablanır?

- a))məmulat vahidinə material məsrəfi norması istehsalı nəzərdə tutulan məmulatların sayına vurulur
- b))hissələr üzrə istehsal proqramı ilə hissə növünün hər vahidi üzrə material məsrəfi norması və istehsalı konkret materialla əlaqədar olan hissə növlərinin sayının hasili kimi
- c)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi norması və yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən əmsalın hasili kimi
- d)eyni təyinatlı, lakin ölçülərinə və ya zəkilərinə görə az fərqlənən məhsulların geniş müxtəlifliyi və istehsal proqramının hər bir məhsul üçün ayrılıqda deyil, birlikdə verildiyi hallarda həmin qrup məhsullardan bir ədədinin məsrəf norması bütün məhsullara eəmil edilərək ümumi istehsal proqramına vurulur
- e)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi normasına vurulması yolu ilə

183. Materiala tələbat hissə üzrə necə hesablanır?

- a)məmulat vahidinə material məsrəfi norması istehsalı nəzərdə tutulan məmulatların sayına vurulur
- b))hissələr üzrə istehsal proqramı ilə hissə növünün hər vahidi üzrə material məsrəfi norması və istehsalı konkret materialla əlaqədar olan hissə növlərinin sayının hasili kimi
- c)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi norması və yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən əmsalın hasili kimi
- d)eyni təyinatlı, lakin ölçülərinə və ya zəkilərinə görə az fərqlənən məhsulların geniş müxtəlifliyi və istehsal proqramının hər bir məhsul üçün ayrılıqda deyil, birlikdə verildiyi hallarda həmin qrup məhsullardan bir ədədinin məsrəf norması bütün məhsullara eəmil edilərək ümumi istehsal proqramına vurulur
- e)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi normasına vurulması yolu ilə

184. Materiala tələbat oxşarlığa görə necə hesablanır?

- a)məmulat vahidinə material məsrəfi norması istehsalı nəzərdə tutulan məmulatların sayına vurulur
- b))hissələr üzrə istehsal proqramı ilə hissə növünün hər vahidi üzrə material məsrəfi norması və istehsalı konkret materialla əlaqədar olan hissə növlərinin sayının hasili kimi
- c)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi norması və yeni məhsulun oxşar məhsuldan fərqləndirici cəhətlərini nəzərə almaq üçün istifadə edilən əmsalın hasili kimi
- d)eyni təyinatlı, lakin ölçülərinə və ya zəkilərinə görə az fərqlənən məhsulların geniş müxtəlifliyi və istehsal

proqramının hər bir məhsul üçün ayrılıqda deyil, birlikdə verildiyi hallarda həmin qrup məhsullardan bir ədədinin məsrəf norması bütün məhsullara eamil edilərək ümumi istehsal proqramına vurulur

e)məsrəf norması hələlik məlum olmayan məmulatın istehsal proqramı, oxşar məmulatın material məsrəfi normasına vurulması yolu ilə

185. Material resurslarının istehsalçıdan istehlakçıya hərəkəti və təchiz etmənin xüsusiyyətindən asılı olaraq maddi-texniki təminatın hansı formaları fərqləndirilir?

a))tranzit, anbat

b))tranzit, birbaça, mərkəzləndirilmie

c))birbaça, anbat, sərbəst

d))tranzit, anbat, birbaça

e))birbaça, anbat və mərkəzləndirilmie

186. Toxuculuq sənaye müəssisələrinin maddi-texniki təminatının əsas vəzifələrinə aid deyildir?

a))satışın keyfiyyət və kəmiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaq üçün tədbirlər planının hazırlanması

b))material resurslarını ən səmərəli yolla əldə etmək

c))istehsalı xammal və materiallarla birqərarda, tam və vaxtında təmin etmək

d))maddi-texniki təminat xidmətinin strukturunu təkmilləndirmək

e))materialların düzgün qorunub saxlanmasını təmin etmək

Bölmə: 1502

Ad 1502

Suallardan 13

Maksimal faiz 13

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

187.Məhsulun tam maya dəyəri:

a))bu məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusu

- b)bu iqtisadi oxşar, ayrılmaz və bölünməz xərclərdir
- c)bu avadanlığın saxlanması və istismarı xərcləri
- d)bu məhsul istehsalına sərf edilən əmək məsrəflərini edilən nəzərə alan sex xərcləridir
- e)bu məhsulun istehsalı və anbarlaşdırılması xərclərinin məcmusudur

188. Məhsulun kommersiya maya dəyəri:

- a)məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların orta illik dəyərindən
- b)məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş material və əmək haqqı xərclərinin, əsas fondlardan amortizasiya ayırmalarının və s. xərclərin məcmusundan
- c)məhsulun istehsalı və reallaşdırılmasında istifadə olunan əsas fondların və dövriyyə vəsaitlərinin dəyər ifadəsində məcmusundan
- d)məhsulun istehsalı və reallaşdırılmasına sərf olunmuş xammal, yanacaq, enerji, materiala zəkilən xərclərin və əsas fondlardan amortizasiya ayırmalarının məcmusundan
- e)rəqiblərlə qiymət mübarizəsində müəssisənin məhsula qoya biləcəyi ən optimal qiymətindən ibarətdir

189. İstehsal xərcləri iqtisadi elementlər üzrə necə qruplaşdırılır?

- a))material xərcləri (qaytarılan, istifadəsi mümkün olan tullantıların dəyəri çıxılmaqla), əmək haqqı xərcləri, sosial sığorta ayırmaları, əsas fondların amortizasiyası və sair xərclər
- b)xammal, material, enerji, gələcək dövrün xərcləri, reklam xərcləri, zavoddaxili və zavoddan kənar nəqliyyat, su, qaz, cərimə və vergi və sair xərclər
- c)material, amortizasiya ayırmaları, nəqliyyat, satış və satışdan sonrakı servis xərcləri
- d)material xərcləri, amortizasiya ayırmaları, fəhlələrin əsas və əlavə əmək haqqı, fəhlələrin əlavə əmək haqqı, sosial ehtiyacları ayırmalar və sair xərclər
- e)xammal və materiallar, texnoloji ehtiyaclar ızn yanacaq və enerji, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, sex xərcləri, ümumzavod xərcləri kimi

190.Sex maya dəyəri:

- a))bu məhsul istehsalına sərf edilən xərcləri nəzərə alan sex xərcləridir
- b)bu avadanlığın saxlanması və istismarı xərcləridir

- c)bu məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusudur
- d)bu məhsulun istehsalına çəkilən xərclərdir
- e)bu məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusundan ibarətdir

191. Sahə iqtisadiyyatında maya dəyərinin azaldılmasının əsas mənbələrinə ad edilmir:

- a)hər vasitə ilə bahalı resurs növlərinin daha ucuzları ilə əvəz edilməsi
- b)əmək məhsuldarlığının artım tempinin əmək haqqının artım tempindən yüksək olması
- c)əlavə xərclərin (gərəksiz) maksimum azaldılması
- d)qeyri-məhsuldar xərclərin tam ləğv edilməsi
- e))təkmillədirilmə, daha məhsuldar istehsal vasitələrindən imtina

192. Məhsulun maya dəyərinin idarə edilməsinə aid deyil:

- a)planlaşdırma və uşot
- b)tənzimləmə
- c)hesabat
- d))mənfəətin bölgüsü
- e)onun aşağı salınması üzrə tədbirlər

193. Sənaye məhsulu istehsalına çəkilən xərclərə:

- a)xammal və materiallara, yarımfabrikatlara, yanacaq və enerjiyə çəkilən xərclər daxildir.
- b)əsas istehsal fondlarının amortizasiyası daxildir.
- c)müəssisə icarələrinin əməyinin ödənilməsi məsrəfləri daxildir.
- d)sosial sığorta ayırmaları və s. xərclər daxildir.
- e))bütün cavablar düzdür.

194. Xərclərin eynicinsliyi dərəcəsi:

- a))ünsürlü və kompleks.

b)ünsürlü, əsas və komplekslik.

c)ünsürlü və əsas.

d)əsas və komplekslik

e)istehsal və satış.

195. Toxuculuq sənaye məhsulunun maya dəyəri dedikdə:

a))məhsulun istehsalı və satışına sərf edilən xərclərin məcmusu bəəə dəəəəə

b)iqtsadi oxşar, ayrılmaz və bölünməz xərclərin məcmusu bəəə dəəəəə

c)avadanlıqın saxlanması və istismarı xərcləri daxil olmaqla, məhsula sifarişin qəbulu, istehsalı və saxlanması xərclərinin məcmusu bəəə dəəəəə

d)məhsul istehsalına sərf edilən nəzərə alan sex xərcləri, sabit xərclər və məhsulun satışı xərclərinin məcmusu nəzərdə tutulur

e)məhsulun istehsalına çəkilən xərclər nəzərdə tutulur

196. Sahə məhsulunun maya:

a))məhsulun istehsalı və satışına sərf edilən xərclər nəzər alınmaqla hesablanır

b)sahə məhsulunun istehsalı zamanı yaranan xərclərdən ibarətdir

c)amortizasiya ayırmaları nəzərə alınmaqla xammal və satış xərclərinin məcmusundan ibarətdir

d)sosial sığorta ayırmaları, əlavə dəyər vergisini nəzərə almaqla və istehsal xərclərinin məcmusundan ibarətdir

e)məhsul istehsalına sərf edilən nəzərə alan sex xərcləri, sabit xərclər və məhsulun satışı xərclərinin məcmusu nəzərdə tutulur

197. Qeyd edilən amillərdən hansılar xəz-dəri və gön-dəri sənaye müəssisələrində istehsal olunan məhsulun maya dəyərinin səviyyəsi və dinamikasına təsir etmir?

a))iezilər arasında əlaqələri yaxşılaşdıran psixoloji amillər

b)əmək vasitələrindən istifadəni yaxşılaşdıran amillər

c)əməyin özündən istifadənin yaxşılaşdırılması amilləri

d)əmək predmetlərindən istifadənin yaxşılaşdırılması amilləri

e)istehsalın, əməyin və idarəetmənin təşkilini yaxşılaşdıran amillər

198. Yüngül sənaye müəssisələrində istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması ehtiyatlarına aid deyil:

- a))müəssisədə iczələrin əmək haqlarının və onların sosial inkişafına xərclərin artırılması
- b)müəssisədə istehsaldankənar xərclərinin azaldılması
- c)müəssisədə məhsulun istehsalına zəkilən material xərclərinin aşağı salınması
- d)müəssisədə əmək məhsuldarlığının artırılması, istehsal tullantılarının utilizə edilməsi
- e)müəssisədə məhsulun fondtutumunun aşağı salınması

199.Yüngül sənaye müəssisələrində istehsal olunan məhsulun maya dəyərinin idarə edilməsinə aid deyil:

- a))mənfəətin bölgüsü
- b)planlaşdırma və uşot
- c)tənzimləmə
- d) hesabat
- e)məhsulun maya dəyərinin aşağı salınması üzrə tədbirlər

Bölmə: 1602

Ad 1602

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

200.Sahə iqtisadiyyatında mənfəəti aşağıdakı kimi qiymətləndirmək olar:

- a)sahə müəssisələrinin pul gəlirləri və sex maya dəyəri arasındakı fərq kimi
- b)sahə müəssisələrinin xərcləri və pul gəlirləri arasındakı fərq kimi
- c))ümumi gəlirlə və istehsal xərcləri və təsərrüfat subyektlərinin fəaliyyət göstərməsinə zəkilən xərclər arasındakı fərq kimi

d)istehsal və təsərrüfat subyektlərinin fəaliyyət göstərməsinə zəkilən xərclərlə sahə müəssisələrinin ümumi gəliri arasındakı fərq kimi

e)sahə müəssisələrinin balans mənfəəti və məhsulun istehsal maya dəyəri arasındakı fərq kimi

201. İqtisadi səmərə dedikdə:

a)ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi

b)ölkə iqtisadiyyatında, iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar zəkilən xərclərin mütləq cəldə cəmi

c)ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə

d))ölkə iqtisadiyyatının, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq cəldə iqtisadi nəticə

e)ölkə iqtisadiyyatının hər bir sahəsində və ya ayrılıqda hər bir müəssisədə il əzində həyata keçirilən fəaliyyətlərin sayı başa düşülür

202. Beynəlxalq təcrübədə investisiya layihələrinin səmərəliliyini əsaslandırmaq üçün hansı göstəricilərdən istifadə olunur?

a))inteqral səmərə, rentabellik norması, rentabellik indeksi və ödəmə müddəti

b)iqtisadi, fondverimi, inteqral səmərə, rentabellik norması, rentabellik indeksi və ödəmə müddəti

c)fondverimi və fondtutumu, inteqral səmərə, rentabellik norması, rentabellik indeksi və ödəmə müddəti

d)fondverimi, fondtutumu, materialtutumu, fondla silahlanma səviyyəsi, xüsusi kapitalın rentabelliği

e)borc kapitalının rentabelliği, xüsusi kapitalın rentabelliği, müəssisənin balans mənfəəti.

203. Qeyd edilən variantlardan hansında ictimai istehsalın iqtisadi səmərəliliyinin meyarı göstərilmişdir?

a))il əzində yaradılmış milli gəlir

b)milli sərvət

c)il əzində yaradılmış ümumi milli məhsul

d)il əzində yaradılmış xalis milli məhsul

e)il ərzində yaradılmış ümumi daxili məhsul

204. Sahə müəssisələrinin ümumi rentabellik göstəricisi necə hesablanır?

- a))mənfəətin əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti
- b)mumi məhsulun əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti
- c)reallaşdırılmış məhsulun əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti
- d)mənfəətin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti
- e)mənfəətin dövriyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi

205. Qiymətin funksiyaları:

- a))uçot, stimullaşdırma, bölgü
- b)tənzimləmə, təekiletmə, bölgü
- c)uçot, stimullaşdırma, bölgü, təhlil
- d)təekiletmə, nəzarət, təhlil, tənzimləmə
- e)u3ot, tənzimləmə, stimullaşdırma, təhlil

206. Verilən variantlardan hansında qiymətlərin növləri qeyd edilməmişdir?

- a)sənaye məhsuluna topdansatış qiyməti, tikinti məhsuluna qiymət
- b)tədarük qiymətləri
- c)yük və sərniein nəqliyyatının tarifləri
- d)pərakəndəsətış qiymətləri
- e))müəssisədaxili qiymətlər

207. Müəssisədə mühasibat hesabatına uyğun olaraq mənfəətin hansı növləri fərqləndirilir?

- a))ümumi mənfəət, satışdan alınan mənfəət, vergiqoyulueuna qədər olan mənfəət, əsas fəaliyyətdən alınan mənfəət və hesabat dövrünün xalis mənfəəti.
- b)ümumi mənfəət, xüsusi mənfəət, satışdan alınan mənfəət, vergiqoyulueuna qədər olan mənfəət,

hesabat dövrünün xalis mənfəəti.

c) ümumi mənfəət, müxtəli əlavə xidmətdən alınan mənfəət, vergiyə cəlb edilən mənfəət, əsas fəaliyyətdən alınan mənfəət və hesabat dövrünün xalis mənfəəti.

d) ümumi mənfəət, satışdan kənar mənfəət, vergiqoyulucuna qədər olan mənfəət, əsas fəaliyyətdən alınan mənfəət və hesabat dövrünün xalis mənfəəti.

e) ümumi mənfəət, satışdan alınan mənfəət, vergiqoyulucuna qədər olan mənfəət, əsas fəaliyyətdən alınan mənfəət və hesabat dövrünün ümumi mənfəəti.

208. Yüngül sənaye müəssisələrində marja:

a)) buraxılış qiyməti ilə maya dəyəri arasında olan fərqi kimi hesablanır.

b) buraxılış qiyməti ilə maya dəyərinin cəmi kimi hesablanır

c) satışların pula ifadədə ümumi həcmindən və məcmu məsrəflərdən istifadə edilməklə hesablanı bilər.

d) əsaslı vəsait qoyuluşu hesabına əsas kapitalın artımının əsaslı vəsait qoyulucunun məbləğinə nisbəti kimi.

e) əsaslı vəsait qoyuluşu hesabına mənfəətin artımının əsaslı vəsait qoyulucunun məbləğinə nisbəti kimi.

Bölmə: 1603

Ad 1603

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

209. Yüngül sənaye sahələrində mənfəətin artırılmasının ümumi yollarına aid deyil:

a) yaxşı işlək marketing əsasında məhsul istehsalı və satışının həcmi ümumdünya artırılması

b) mövcud istehsal güclərindən maksimum istifadə, zərurət olarsa onun artırılması, istehsal potensialından və bütün resurslardan rəşional istifadə

c) bütün xərc elementləri və kalkulyasiya maddələri üzrə məhsulun maya dəyərinin azaldılması

d) bazar əraitində məntiqli, elmi-əşaslandırılmış qiymət siyasəti aparmaq

e)) formalaşdırılmamış marketing və reklam əraitində mütləq yeni avadanlıq parkı tələb edən rəqabətqabliyyətli, bahalı və yüksək keyfiyyətli məhsul növlərinin paylarının artırılması istiqamətində struktur dəyişiklikləri həyata keçirmək

210. İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amilləri dedikdə:

a))bu yüksəlməni təmin edən cərtlər-ETT-nin nailiyyətlərinin istehsala tətbiqi, istehsalın təmərküzləməsi, kombinəlməsi, ixtisaslaşması və kooperativləməsi, iezilərin ixtisas səviyyələrinin artırılması, istehsalın ərazi üzrə düzgün yerləşdirilməsi və s.

b)ETT-nin nailiyyətlərinin istehsala tətbiqi, müəssisələrin çılazlarının böyüməsi, ekstensiv istehsala üstünlüyün verilməsi, istehsalın təmərküzləməsi, kombinəlməsi, ixtisaslaşması və kooperativləməsi, iezilərin ixtisas səviyyələrinin artırılması, istehsalın ərazi üzrə düzgün yerləşdirilməsi və s.

c)müəssisələrin istehsal sahələrinin genişləndirilməsi, sifariələr zənbilinin sabitliyi eəraitində avadanlıqların sayının artırılması, işçilərin ixtisas səviyyələrinin artırılması, istehsalın ərazi üzrə düzgün yerləşdirilməsi və s.

d)fəhlələrin ixtisas dərəcələrinin və əmək haqlarının artırılması, plan tapşırıqlarının icrasına nəzarət, satış kanallarının genişləndirilməsi

e)maddi-texniki təminat və satış işlərinin əlverişli təşkili, istehsalın həcmnin artırılması, keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığının artım tempinə nisbətdə əmək haqqının artım tempinin yüksək olması başa düşülür

211.Müəssisədə satışın rentabelliği göstəricisi necə hesablanır?

a)mənfəətin satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

b)ümumi məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

c)əmtəəlik məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

d)mənfəətin satışla əlaqədar xərclərin ümumi məbləğinə nisbətinin faizlə ifadəsi kimi

e)mənfəətin əsas və normalaşdırılan döv-riyyə istehsal fondlarının orta illik dəyərində nisbəti kimi

212. Sahə müəssisələrində istehsal olunan məhsullara qiymətin müəyyən edilməsində nəzərə alınması zəruri olan amillər:

a))məhsulun qiyməti onun maya dəyərindən yüksək olmalı, məhsulun qiymətinə alıcının münasibəti aydın olmalı, analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehlakçı müəssisə üçün aydın olmalıdır

b)məhsulun qiymətinin onun maya dəyərindən aşağı olması, amortizasiya norması və fəhlələrin əmək haqları

c)amortizasiya norması və fəhlələrin əmək haqlarının, məhsulun qiymətinə vasitəzilərin əlavələrinin həminin nəqliyyat xərcləri

d)istehsalın həcmi, fondla silahlanma və əmək məhsuldarlığının səviyyəsi

e)sahə müəssisələrində fəhlələrin icə münasibəti, analogi məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları

213. ETT-nin nailiyyətlərinin istehsala tətbiqi, istehsalın təmərküzləməsi, kombinələməsi, ixtisaslaşması və kooperativləməsi, iezilərin ixtisas səviyyələrinin artırılması, istehsalın ərazi üzrə düzgün yerləədirilməsi və s. kimi amillər:

a))istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amillərinə aid edilir

b)istehsalın sosial-psixoloji nəticələrinin yüksəldilməsi amillərinə aid edilir

c)istehsalın həcmnin və material tutumunun yüksəldilməsi amillərinə aid edilir

d)istehsalın rentabelliynin və əmək tutumunun yüksəldilməsi amillərinə aid edilir

e)istehsalın material tutumunun yüksəldilməsi amillərinə aid edilir

214. Yüngül sanaye müəssi-sələrində ümumi rentabellik göstəricisi:

a))mənfətin əsas və normalaşdırılan döv-riyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır

b)reallaşdırılmış məhsulun əsas və normalaşdırılan döv-riyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır nisbəti kimi hesablanır

c)mənfəətin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır

d)mənfəətin döv-riyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır

e)ümumi məhsulun əsas və normalaşdırılan döv-riyyə istehsal fondlarının orta illik dəyərinə nisbəti kimi hesablanır

215. Yüngül sənayedə istehsal olunan məhsullara qiymətin müəyyən edilməsində nəzərə alınması zəruri olan cərtlər:

a))məhsulun qiyməti onun maya dəyəmindən yüksək olmalı, məhsulun qiymətinə alıcının münasibəti aydın olmalı, analogi məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehlakçı müəssisə üçün aydın olmalıdır

b)məhsulun qiyməti onun maya dəyəmindən yüksək olmalı, məhsulun qiymətinə alıcının münasibəti aydın olmalı, analogi məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehlakçı müəssisə üçün aydın olmalıdır

c)məhsulun kommersiya maya dəyəri onun maya dəyəmindən yüksək olmalı, məhsulun qiymətinə alıcının

münasibəti aydın olmalı, analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehlakçı müəssisə üçün aydın olmalıdır

d)məhsulun qiyməti onun maya dəyərindən yüksək olmalı, məhsulun qiymətində mənfəətin payı 11%-dən az olmamalı, analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehlakçı müəssisə üçün aydın olmalıdır

e)məhsulun qiyməti onun maya dəyərinə bərabər olmalı, məhsulun qiymətinə alıcının münasibəti aydın olmalı, analoji məhsul istehsal edən rəqib müəssisələrin bazardakı davranışları istehsalçı müəssisə üçün aydın olmalıdır

216. Yüngül sənaye məhsullarına tətbiq edilən qiymətlərin funksiyaları:

a)üzot-qiymət məhsul istehsalına və satışına ictimai zəruri əmək məsrəflərini əks etdirir; stimullaşdırma-öz əksini qənaətdə, istehsalın səmərəliliyinin və məhsulun keyfiyyətinin yüksəldilməsində tapır; bölgü- öz əksini müəyyən qrup məhsullar üzrə aksiz vergisini, ƏDV-ni və s.-nin qiymətdə nəzərə alınmasında tapır

b)üzot-qiymət məhsul istehsalına və satışına ictimai zəruri əmək məsrəflərini əks etdirir; stimullaşdırma - öz əksini qənaətdə, məhsulun keyfiyyətinin yüksəldilməsində tapır; bölgü - öz əksini müəyyən qrup məhsullar üzrə əmlak vergisini, ƏDV-ni və s.-nin qiymətdə nəzərə alınmasında tapır

c)üzot-qiymət məhsul istehsalına ictimai zəruri əmək məsrəflərini əks etdirir; stimullaşdırma - öz əksini istehsal həcmnin yüksəldilməsində tapır; bölgü - öz əksini müəyyən qrup məhsullar üzrə ƏDV-ni və s.-nin qiymətdə nəzərə alınmasında tapır

d)üzot-qiymət məhsulun satışına ictimai zəruri əmək məsrəflərini əks etdirir; stimullaşdırma - öz əksini istehsal xərclərinə qənaətdə tapır; bölgü - öz əksini bir qrup məhsullar üzrə əmlak vergisini, ƏDV-ni və s.-nin qiymətdə nəzərə alınmasında tapır

e)üzot-qiymət məhsul istehsalına və satışına ictimai zəruri əmək məsrəflərini əks etdirir; stimullaşdırma - öz əksini məhsulun keyfiyyətinin yüksəldilməsində tapır; bölgü - öz əksini müəyyən qrup məhsullar üzrə vergilərin qiymətdə nəzərə alınmasında tapır

217. Rentabellik nədir, sahə müəssisələrində satışın rentabelliği göstəricisi necə hesablanır?

a)o iqtisadi səmərəliliyin müqayisəli göstəricisi olmaqla, mənfəətin əsas və normalaşdırılan dövr-riyyə istehsal fondlarının orta illik dəyərində nisbəti kimi hesablanır

b)o iqtisadi səmərəliliyin müqayisəli göstəricisi olmaqla, ümumi məhsulun satışın həcmində nisbətinin faizlə ifadəsi kimi hesablanır

c)o iqtisadi səmərəliliyin müqayisəli göstəricisi olmaqla, mənfəətin satışın həcmində nisbətinin faizlə ifadəsi kimi hesablanır

d)o iqtisadi səmərəliliyin müqayisəli göstəricisi olmaqla, mənfəətin satışla əlaqədar xərclərin ümumi

məbləğinə nisbətinin faizlə ifadəsi kimi hesablanır

e) o iqtisadi səmərəliliyin müqayisəli göstəricisi olmaqla, əmtəəlik məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi hesablanır

Bölmə: 1702

Ad 1702

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

218. Yüngül sənayedə hansı məhsullar istehsal olunur?

a)) iplik, sap, parça, ayaqqabı, papaq, corab, şüşə-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s.

b)) iplik, sap, parça, plastik qapı-pəncərə, ayaqqabı, məftil, yüngül sənaye müəssisələrində istifadə olunan alət və tərtibatlar, ebeə-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s.

c) xam pambıq, barama, yuyulmamış yun, sap, parça, kəmə, kağız, süni liflər, sintetik liflər, məftil, yüngül sənaye müəssisələrində istifadə olunan alət və tərtibatlar, ebeə-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s

d) əyriçilik istehsalının son məhsulları, toxuculuq istehsalının son məhsulları, boyama-bəzəmə istehsalının son məhsulları, tökmə istehsalının son məhsulları və s.

e) gön-dəri emalı istehsalının son məhsulları, xəz-dəri istehsalının son məhsulları, əyriçilik istehsalının son məhsulları, toxuculuq istehsalının son məhsulları, boyama-bəzəmə istehsalının son məhsulları, tökmə istehsalının son məhsulları və s

219. Toxuculuq sənayesində hansı məhsullar istehsal olunur?

a)) iplik və sap, parça, trikotaj və corab məmulatları, qeyri-parça məmulatları, eşilmiş, burulmuş məmulatlar, digər məmulatlar

b)) tikie məmulatları, geyim aksesuarları, xəzdən hazırlanmış geyimlər, xəzdən hazırlanmış papaqlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar

c)dəri ayaqqabılar, toxunulmuş və rezin ayaqqabılar, tikiş məmulatları, geyim aksesuarları, xəzdən hazırlanmış geyimlər, xəzdən hazırlanmış papaqlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar

d)tikiş məmulatları, geyim aksesuarları, xəzdən hazırlanmış geyimlər, xəzdən hazırlanmış papaqlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar

e)tikiş məmulatları, geyim aksesuarları, xəzdən hazırlanmış geyimlər, xəzdən hazırlanmış papaqlar, dəridən hazırlanmış geyimlər, məftil, kəndir, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar

220. Trikotaj sənayesində hansı məhsullar istehsal olunur?

a))corab məmulatları, alt paltar, üst paltar, əlcək məmulatları, baş geyimləri (toxunmuş papaqlar), eərflər, sənaye və tibb təyinatlı məmulatlar və s.

b)pambiq sap, yun və kimyavi liflər, corab məmulatları, alt paltar, üst paltar, əlcək məmulatları, baş geyimləri, eərflər, sənaye və tibb təyinatlı məmulatlar və s.

c)parça, kəndir, sicim, corab məmulatları, alt paltar, üst paltar, əlcək məmulatları, toxunmuş papaqlar, eərflər, sənaye və tibb təyinatlı məmulatlar, və s.

d)xam pambiq, barama, yuyulmamış yun, sap, parça, kəmə, kağız, süni liflər, sintetik liflər, məftil, yüngül sənaye müəssisələrində istifadə olunan alət və tərtibatlar, eər-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s

e)dəri ayaqqabılar, toxunulmuş və rezin ayaqqabılar, tikiş məmulatları, geyim aksesuarları, xəzdən hazırlanmış geyimlər, xəzdən hazırlanmış papaqlar, dəridən hazırlanmış geyimlər, idman paltarları, xüsusi geyimlər, digər məmulatlar

221.Tikiş sənayesində hansı məhsullar istehsal olunur?

a))ealvar, küynək, kişi, qadın və uşaq kostyumları, hərbiyə ызын yataq kisəsi, hərbi qış gödəkəsi (xəzli), hərbi yay kostyumu, hərbiyə üçün iş kostyumu, yataq ağı dəstləri, hərbiyə və sınavi vətəndaşlar üçün çadırlar (alaçıqlar), paltolar, gödəkələr və s.

b)iplik, sap, parça, ayaqqabı, məftil, yüngül sənaye müəssisələrində istifadə olunan alət və tərtibatlar, eər-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s.

c)xam pambiq, barama, yuyulmamış yun, sap, parça, kəmə, kağız, süni liflər, sintetik liflər, məftil, yüngül sənaye müəssisələrində istifadə olunan alət və tərtibatlar, eər-saxsı qablar, palto, köynək, gəbə, gön-dəri, xəz-dəri və s

d)əyriçilik istehsalının son məhsulları, toxuculuq istehsalının son məhsulları, boyama-bəzəmə istehsalının

son məhsulları, tökmə istehsalının son məhsulları və s.

e)gön-dəri emalı istehsalının son məhsulları, xəz-dəri istehsalının son məhsulları, əyriçilik istehsalının son məhsulları, toxuculuq istehsalının son məhsulları, boyama-bəzəmə istehsalının son məhsulları, tökmə istehsalının son məhsulları və s.

222. Məhsulun keyfiyyəti dedikdə:

a))məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən özünəməxsus xassələrin məcmusu

b)məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və istifadə səmərəliliyinin yüksəldilməsi imkanlarını müəyyən edən xassələrin məcmusu

c)məhsulun təyinatına müvafiq istifadə edildiyini göstərən və materialtutumunun aşağı salınması imkanlarını müəyyən edən xassələrin məcmusu

d)məhsulun qiymətini müəyyən etməklə onun istehsalının rentabelliyini qiymətləndirməyə imkan verən göstəricilərin məcmusu

e)məhsulun təyinatına müvafiq müəyyən tələbatı ödəməyə yararlı olmasını şərtləndirən və yalnız istesalçı üçün əhəmiyyətli olan xassələrin məcmusu баға dəyəрі

223. Aşağıdakılardan hansı məhsulun keyfiyyəti göstəricilərinə aid deyil?

a))məhsulun maya dəyəri

b)texnolojilik göstəriciləri

c)məhsulun nəql onunma qabiliyyəti

d)məhsulun estetik göstəriciləri

e)standartlaşdırma və eyniləndirmə göstəriciləri

224. Bütün istehlak xassələri kompleksini özündə cəmlədirən əsas göstərici:

a))məhsulun keyfiyyətidir.

b)material tutumudur.

c)fond tutumudur.

d)istehlak qabiliyyətidir.

Bölmə: 1802

Ad 1802

Suallardan 9

Maksimal faiz 9

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

228. İqtisadi səmərə nədir?

- a) iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan mütləq ılıbdə iqtisadi nəticə
- b) iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyətə cəlb edilən resursların dəyər ifadəsində cəmi
- c) iqtisadiyyatın ayrı-ayrı sahələrində və ya ayrılıqda hər bir müəssisədə müəyyən dövr əzində fəaliyyəti ilə əlaqədar zəkilən xərclərin mütləq ılıbdə cəmi
- d) iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ya ayrılıqda hər bir müəssisənin müəyyən dövr əzində fəaliyyətindən alınan nisbi ölçüdə iqtisadi nəticə
- e) sahə və ya onun ayrılıqda hər bir müəssisəsində il ərzində həyata kezirilən fəaliyyətlərin say

229. Səmərelilik meyarı dedikdə:

- a) istehsal fəaliyyətinin son nəticəsi olaraq məhsul istehsalına çəkilmə xərclərin gətirdiyi səməre
- b) istehsal fəaliyyətinin aralıq nəticəsi olaraq məhsul istehsalına çəkilmə xərclərin kəmiyyəti
- c) istehsal fəaliyyətinin nəticəsi olaraq istehsal edilmə məhsulun ümumi həcmnin dəyər ifadəsi
- d) istehsal fəaliyyətində istifadə edilən bütün resursların istehlak həcmi
- e) istehsal fəaliyyəti zamanı məhsul istehsalına çəkil-mə xərclərin faydalı hissəsi bacə dəyər

230. Sənayedə müqayisəli (nisbi) səmərelilik dedikdə:

- a) səmərenin əsaslı vəsait qoyulueunun məbləğinə nisbəti
- b) səməreliliyin orta göstəricisi

- c) istehsal daxili ehtiyatlardan istifadə göstəricisi
- d) əsaslı vəsait qoyulmuş həcmnin səmərəyə nisbəti
- e) variantlar üzrə cari xərclərin fərqinin əsaslı vəsait qoyuluşlarının fərqinə nisbəti

231. Əmək məhsuldarlığı hansı istehsal amilindən istifadənin səmərəliliyini xarakterizə edir?

- a) torpaq
- b) əsas kapital
- c) təəbbüskarlıq
- d) dövlət kapitalı
- e) əmək resurslarından

232. Əməyin səmərəlilik dərəcəsini hesablamaq üçün aşağıda verilənlərdən hansından istifadə edilir?

- a) vaxt vahidi ərzində sərf edilən elektrik enerjisi
- b) vaxt vahidi ərzində sərf edilən materialların həcmi
- c) məhsul vahidinin istehsalına sərf edilən xərclər
- d) investisiya qoyulmasının rentabelliyi
- e) vaxt vahidi ərzində istehsal edilən məhsulun həcmi

233. Yüngül sənayedə müəssisələr üzrə mütləq səmərəlilik göstəricisi:

- a) məhsulun maya dəyərinin aşağı salınmasından əldə edilən qənaəti təmin edən innovasiya tədbirlərinə əkilən xərclərə nisbəti kimi müəyyən edilir.
- b) əsaslı vəsait qoyulmadan əvvəl və sonra məhsulun istehsal maya dəyərləri arasındakı fərqin həmin qənaəti satış sonra təmin edən kəmiyyətə nisbəti kimi müəyyən edilir.
- c) ETT-nin nəticələrinin istehsalat tətbiqindən əvvəl və sonra məhsulun məhsulun keyfiyyətləri arasındakı fərqin həmin qənaəti təmin edən əsaslı vəsait qoyulmasına nisbəti kimi müəyyən edilir.
- d) əsaslı vəsait qoyulmadan əvvəl və sonra məhsulun maya dəyərləri arasındakı fərqin həmin qənaəti təmin edən əsaslı vəsait qoyulmasına nisbəti kimi müəyyən edilir.
- e) əsaslı vəsait qoyulmadan əvvəl və əsaslı vəsait qoyulmadan sonra məhsulun maya dəyərləri arasındakı fərqin həmin qənaəti təmin edən əsaslı vəsait qoyulmasına nisbəti kimi müəyyən edilir.

234. Yüngül sənayedə istehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilər:

- a) əmək məhsuldarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsalı
- b) əsaslı vəsait qoyulucunun həcmi, əmtəəlik məhsul, dövriyyə vəsaitlərinin dövretmə əmsalı
- c) əmək haqqının səviyyəsi, mənfəət, əmək məhsuldarlığı, fondverimi
- d) ümumi milli məhsul, ümumi rentabellik, məhsul vahidinin maya dəyəri
- e) əmək məhsuldarlığı, fondverimi, ümumi daxili məhsul, ümumi gəlir

235. İstehsal sisteminin ümumi məqsədinin qiymətləndirilməsində tətbiq olunmayan göstəricilər hansılardır?

- a) fondverimi, fondtutumu, əməktutumu, əmək məhsuldarlığı
- b) məqsədə nail olmaq səviyyəsi, yekun nəticənin - satış həcmi ilə məqsəd qiymətinə nisbəti
- c) tələbatın ödənilməsi səviyyəsi, yekun nəticənin tələbatın ölçüsünə nisbəti
- d) potensial tələbatın ölçüsü, rəqabət üstünlüklərinin davamlığı, potensial inkişaf imkanları
- e) profiline aid olan məhsulun bazar payı, rəqabət üstünlüklərinin davamlığı; potensial inkişaf imkanları

236. Yüngül sənayedə əməyin səmərəlilik dərəcəsini hesablamaq üçün aşağıda verilən göstəricilərin hansından istifadə edilir?

- a) vaxt vahidi ərzində istehsal edilən məhsulun həcmi
- b) vaxt vahidi ərzində sərf edilən elektrik enerjisi
- c) vaxt vahidi ərzində sərf edilən materialların həcmi
- d) investisiya qoyulucunun rentabelliği
- e) məhsul vahidinin istehsalına sərf edilən xərclər

Bölmə: 1803

Ad 1803

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

237. Qeyd edilən variantlardan hansında ictimai istehsalın iqtisadi səmərəliliyinin meyarı göstərilmişdir?

- a) sahə müəssisələrinin illik istehsal həcmi
- b) sahə müəssisələrində il ərzində yaradılmış xalis məhsul
- c) il ərzində yaradılmış ümumi daxili məhsul
- d) rentabellik
- e) il ərzində yaradılmış milli gəlir

238. Sənayedə mütləq səmərəlilik dedikdə:

- a) əsaslı vəsait qoyulmasının ümumi məbləği
- b) əldə olunan səmərənin kəmiyyətə miqdarı
- c) əldə olunmuş səmərənin keyiyyətini xarakterizəsi
- d) əsaslı vəsait qoyulmasının mənfəətə nisbəti
- e) səmərənin əsaslı vəsait qoyulmasının həcminə nisbəti

239. Müəssisələrdə əsaslı vəsait qoyulmasının səmərəliliyi necə hesablanır?

- a) illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyulmasına nisbəti kimi
- b) illik mənfəətin bu mənfəəti təmin edən ümumi xərclərə nisbəti kimi
- c) illik mənfəət artımının bu artımı təmin edən əsas fondlara nisbəti kimi
- d) illik mənfəətin müəssisənin əsas və normalaşdırılan dövriyyə fondlarının orta illik dəyərində nisbəti kimi
- e) illik mənfəət artımının bu artımı təmin edən əsaslı vəsait qoyulmasına nisbəti kimi hesablanır

240. İstehsal amillərindən istifadənin səmərəliliyini xarakterizə edən göstəricilər hansılardır?

- a) əmək məhsuldarlığı, fondverimi, dövriyyə vəsaitlərinin dövretmə əmsali
- b) ümumi milli məhsul, ümumi rentabellik, məhsul vahidinin maya dəyəri
- c) ümumi daxili məhsul, ümumi gəlir

d) əsaslı vəsait qoyulucunun həcmi, əmtəəlik məhsul

e) əmək haqqının səviyyəsi, mənfəət

241. İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amillərindən biri:

a) istehsal prosesinin başlanması

b) istehsal prosesindəki fasilələr

c) ic yerlərində izafi ehtiyatların olması

d) istehsal sahələrinin artıqlığı

e) istehsalın ixtisaslaşmasıdır

242. Yüngül sənayedə satışın rentabelliği göstəricisi necə hesablanır?

a) mənfəətin satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

b) mənfəətin əsas və normalaşdırılan dövriyyə istehsal fondlarının orta illik dəyərində nisbəti kimi

c) ümumi məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

d) əmtəəlik məhsulun satışın həcminə nisbətinin faizlə ifadəsi kimi

e) mənfəətin satışla əlaqədar xərclərin ümumi məbləğinə nisbətinin faizlə ifadəsi kimi

243. Yüngül sənaye müəssisələrində əsaslı vəsait qoyulucunun səmərəliliyi göstəricisi necə hesablanır?

a) əsaslı vəsait qoyuluşu hesabına istehsal həcmində artımının əsaslı vəsait qoyulucunun məbləğinə nisbəti kimi.

b) əsaslı vəsait qoyuluşu hesabına mənfəətin artımının əsaslı istehsal həcmində artımını təmin edən məbləğə nisbəti kimi.

c) əsaslı vəsait qoyuluşu hesabına mənfəətin artımının əsaslı vəsait qoyulucunun üzəndə müddətinə nisbəti kimi.

d) əsaslı vəsait qoyuluşu hesabına əsas kapitalın artımının əsaslı vəsait qoyulucunun məbləğinə nisbəti kimi.

e) əsaslı vəsait qoyuluşu hesabına mənfəətin artımının əsaslı vəsait qoyulucunun məbləğinə nisbəti kimi.

244. Yüngül sənayedə yeni tikilən müəssisələr, sexlər və digər obyektlər və ayrı-ayrı tədbirlər üzrə

rentabellik göstəricisi:

- a) müəssisə topdansaş qiyəətləri ilə illik məhsul buraxılışı həəmi və il ərzində buraxılan məhsulun maya dəyərinin hasilinin tikilən obyektlərin smeta dəyərinə nisbəti kimi hesablanır.
- b) əsaslı vəsait qoyuluşu hesabına mənfəətin artımının əsaslı istehsal həəminin artımını təmin edən məbləə kimi hesablanır.
- c) müəssisə topdansaş qiyəətləri ilə illik məhsul buraxılışı həəmi və il ərzində buraxılan məhsulun maya dəyəri arasındakı nisbətin tikilən obyektlərin smeta dəyərinə nisbəti kimi hesablanır.
- d) əsaslı vəsait qoyuluşu hesabına əsas kapitalın artımının əsaslı vəsait qoyulueunun məbləəinə nisbəti kimi.
- e) müəssisə topdansaş qiyəətləri ilə illik məhsul buraxılışı həəmi və il ərzində buraxılan məhsulun maya dəyəri arasındakı fərəin tikilən obyektlərin smeta dəyərinə nisbəti kimi hesablanır.

245. Yüngül sənaye istehsalında səmərəlilik dedikdə:

- a) sahə müəssisələrinin istehsal xərcləri ilə müqayisədə nəticənin səviyyəsi (dərəcəsi) bəə dəəlyr
- b) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən iəzilərin əmək haqlarına nisbəti bəə dəəlyr
- c) alınan iqtisadi nəticənin bu nəticəni təmin edən iəzilərin əmək haqlarına nisbəti bəə dəəlyr
- d) istehsal proseslərində yaranan xərclərlə müqayisədə nəticənin azalma tendensiyası başa düşülür
- e) istehsal proseslərində yaranan xərclərlə müqayisədə nəticənin artım tendensiyası başa düşülür

246. İqtisadi səmərəlilik nədir və qeyd edilənlərdən hansı onun yüksəldilməsi amillərindən biridir?

- a) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən xərclərə nisbətidir və onun yüksəldilməsi amillərindən bir isə istehsalın ixtisaslaşmasıdır
- b) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən xərclərə nisbətidir və onun yüksəldilməsi amillərindən bir isə istehsal prosesinin başlanması
- c) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən xərclərə nisbətidir və onun yüksəldilməsi amillərindən bir isə istehsal prosesindəki fasilələr
- d) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən xərclərə nisbətidir və onun yüksəldilməsi amillərindən bir isə iə yerlərində izafi ehtiyatların olması
- e) alınan iqtisadi səmərənin bu səmərəni təmin edən xərclərə nisbətidir və onun yüksəldilməsi amillərindən bir isə istehsal sahələrinin artıqlığı

Bölmə: 1202

Ad 1202

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

247. Yüngül sənayedə kədr axıcılığı səviyyəsinin azaldılması:

- a) iəzi qəvvəsindən istifadənin yaxşılaşdırılmasının əsas ehtiyatlarındandır.
- b) maliyyə resurslarından istifadə səviyyəsini yüksəldir.
- c) əsas kapitaldan istifadə səviyyəsini yüksəldir.
- d) dövrüyyə kapitalından istifadə səviyyəsini yüksəldir.
- e) iəzi qəvvəsinin ixtisas səviyyəsi mənbəyidir.

248. Yüngül sənaye müəssisələrin iəzilərinin həqiqi sayı dedikdə:

- a) gün ərzində faktiki olaraq iələyənlərin sayı başa düşülür.
- b) plan ilində iəzilərin sayı ilə plan ili üçün istehsal proqramının artması əmsalının hasili başa düşülür.
- c) bazis ilində iəzilərin sayı ilə bazis ili üçün istehsal proqramının artması əmsalının hasili başa düşülür.
- d) bazis ilində iəzilərin plan sayı ilə plan ili üçün istehsal proqramının artması əmsalının hasili başa düşülür.
- e) bazis ilində iəzilərin sayı ilə əmək məhsuldarlığının yüksəldilməsi hesabına işçi qəvvəsinə qənaətin hasili başa düşülür.

249. Yüngül sənayedə istehsal norması necə hesablanır?

- a) faydalı iş vaxtı fondunun məhsul vahidinin istehsalı üçün müəyyən edilmiş vaxt normasına nisbəti kimi.
- b) istehsal edilmə məhsulun həcmi məhsul istehsalı üçün sərf edilən iş vaxtına nisbəti kimi.
- c) istehsal edilmə məhsulun həcmi iəzilərin orta siyahı sayına nisbəti kimi.
- d) istehsal edilmə məhsulun həcmi fəhlələrin sərf etdikləri adam-günlərin sayına nisbəti kimi.
- e) istehsal edilmə məhsulun həcmi iəzilərin orta siyahı sayına nisbəti kimi.

250. Yüngül sənayedə əmək məhsuldarlığının artırılması ehtiyatları dedikdə:

- a) əmək resurslarına qənaətin səviyyəsi bacə dəyəli.
- b) əmək resurslarına qənaətdə istifadə olunan real imkanlar bacə dəyəli.
- c) əmək resurslarına qənaətdə istifadə ızın   raitin yaradı lmaması başa düş l r.
- d) xarici və təbii   raitin dəyi məsinə m  ssis nin reaksiyası başa düş l r.
- e) əmək resurslarına qənaətdə istifadə olunmayan real imkanlar bacə dəyəli.

251.   mək haqqı fondunun t rkibinə daxildir:

- a) maliyy  edirm  m nb lərindən asılı olmayaraq m  ssis  t r find n ayrılmı  ayrılmı  b t n   mək haqqının m  bl  i
- b) stimulla dırıcı və kompensasiya edici           .
- c)   mək haqqının natural qaydada           n y       n m  sulların dəyəri.
- d) a, b, c.
- e) a, c.

252.   mək haqqı indeksi dedikdə:

- a) m  ssis nin   z i      n    mək haqqını        ızın nəz rd  tutdu u pul v         v    dəyəli.
- b) m  ssis nin   z i      n    mək haqqını        ızın k nardan c    etdiyi pul v        n n m        .
- c) m  ssis nin m  qavil    sasında m  v      c    etdiyi i      n   mək haqqlarını        ızın nəz rd  tutdu u pul v         fondudur.
- d)          i    ,          xidm           veril n haqddır,            pul m      ,      n yaratdı ı m  sulun dəy rinin bir hiss sidir.
- e) m      n d  r   zində f     və qullu     n orta aylıq   mək haqqının dinamikasının, artması və ya azalmasının           .

253. Y    l s  nayed       n i               forması     n a   ıdakı variantlardan hansı      g       ?

- a) i           m  sulun miqdarı.
- b) i         vaxtın miqdarı

c) göstərilən xidmətin kəmiyyəti

d) vəzifə okladı.

e) düzgün cavab yoxdur.

254. Yüngül sənayedə əməyin vaxtamuzd ödənişi forması üçün aşağıdakı variantlardan hansı əsas götürülür?

a) istehsal olunmuş məhsulun miqdarı.

b) işlənmiş vaxtın miqdarı.

c) göstərilən xidmətin kəmiyyəti.

d) vəzifə okladı.

e) düzgün cavab yoxdur.

255. Əmək məhsuldarlığı göstəricilərinə aiddir:

a) vaxt vahidi ərzində məhsul istehsalı.

b) məhsul istehsalının əmək tutumu.

c) əməyin fondla silahlılığı.

d) düzgün cavab – a, b

e) düzgün cavab – a, b, c.

256. Yüngül sənayedə qulluqçular kateqoriyasına aid edilir:

a) əsas sexlərin fəhlələri.

b) maliyyə-uşot, təchizat-satış bəzi inzibati-udarə işçiləri:

c) mühəndis-itexniki işçilər, istehsalın təkili və idarəedilməsi işini icra edən mütəxəssisi və rəhbərlər.

d) istehsalat texniki rəhbərlik işlərini icra edən işçilər.

e) bilavasitə istehsal prosesində iştirak edən işçilər.

Bölmə: 1101

Ad 1101

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

257.Müəssisənin özünün istehsalı olan yarımfabrikatların dəyəri:

- a) hazır məhsulun maya dəyərinə daxil edilir.
- b) gələcək dövrün xərclərinə daxil edilir.
- c) bitməmiş istehsalın dəyərinə daxil edilir.
- d) istehsal ehtiyatlarını təkil edən xammal və materialların dəyərinə daxil edilir.
- e) bitməmiş istehsalın dəyərinə deyil hazır məhsulun maya dəyərinə daxil edilir.

258.Yüngül sənaye istehsalında norma dedikdə:

- a) sahə müəssisələrində məhsul vahidinin istehsalına materiallardan maksimum yol verilə bilən, yaxud minimum məsrəf başa düşülür.
- b) sahə müəssisələrində məhsul həcmnin istehsalına materiallardan maksimum yol verilə bilən, yaxud minimum məsrəf başa düşülür.
- c) sahə müəssisələrində məhsul vahidinin istehsalına materiallardan, enerji resurslarından maksimum yol verilə bilən, yaxud minimum məsrəf başa düşülür.
- d) sahə müəssisələrində məhsul vahidinin istehsalına materiallardan minimum yol verilə bilən, yaxud minimum məsrəf başa düşülür.
- e) sahə müəssisələrində əmtəəlik məhsulların istehsalına materiallardan maksimum yol verilə bilən, yaxud minimum məsrəf başa düşülür.

259. Yüngül sənayedə istehlak olunan xammal növlərindən hansılar respublikanın kənd təsərrüfatında və sənayenin digər sahələrində istehsal olunur?

- a) pambıq, yun, barama, gön-dəri, xəz-dəri, sintetik və süni liflər
- b) tut ağacları, barama, gön-dəri, kimyəvi liflər və ötürücü qurğular
- c) xəz-dəri, iri və kizik buynuzlu mal-qara, kətan, kimyəvi liflər
- d) barama, gön-dəri və kimyəvi liflər, kətan, sintetik və süni liflər

e) sintetik və süni liflər, pambıq, yun, barama, kətan, dəzgahlar

260. Yüngül sənayedə dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır?

a) yüngül sənayedə dövriyyə vəsaitlərinin dövretmə əmsalı dövriyyə vəsaitlərinin orta illik qalığının müəssisənin topdansaş qıymətlərlə satılmış məhsulun ümumi dəyərinə nisbəti kimi

b) dövriyyə vəsaitlərinin dövretmə əmsalı faktiki realizə edilmə məhsulun həcmnin pınləşdırılmış dövrə kalendar günlərin sayına nisbəti kimi

c) yüngül sənayedə dövriyyə vəsaitlərinin dövretmə əmsalı dövriyyə vəsaitlərinin orta illik həcmnin, dəyər ifadəsilə əsas fondların orta illik dəyərinə nisbəti kimi

d) dövriyyə vəsaitlərinin dövretmə əmsalı müəssisənin topdansaş qıymətlərlə satılmış məhsulun ümumi dəyərinin dövriyyə vəsaitlərinin orta illik qalığına nisbəti kimi

e) yüngül sənayedə dövriyyə vəsaitlərinin dövretmə əmsalı istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi hesablanır

261. Tikie sənaye müəssisənin dövriyyə fondları:

a) əsas və köməkçi materiallar, öz istehsalı olan yarımfabrikatlar, alınmış yarımfabrikatlar, komplektlədirici məmulatlardan ibarətdir

b) əmək prosesinə daxil olmaqla hər bir istehsal tsiklində tamamilə istehlak olunaraq, həmin tsikldə öz dəyərini bütünlüklə yaradılan məhsulun üzərinə kızıbrən və natural formasını dəyicən istehsal vasitələrinin bir hissəsidir

c) istehsal prosesində dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə kezirən istehsal vasitələrindən ibarətdir

d) tsiklində dəfələrlə iştirak edərək öz dəyərini hissə-hissə yaradılan məhsulun üzərinə kezirən əmək alətlərindən ibarətdir

e) məhsul istehsalı üçün lazım olan əmək predmetləri və istehsal vasitələrinin məcmusundan ibarətdir

262. Sənaye müəssisəsinin dövriyyə vəsaitləri:

a) anbarda materialların, ehtiyat hissələrinin, yanacağın, hazır məhsulun ehtiyatlarından ibarətdir

b) bitməmiş istehsal, anbardakı hazır məhsuldan ibarətdir

c) istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri, tədavül fondlarından ibarətdir

d) sexlərin avadanlıqları, anbardakı hazır məhsuldan ibarətdir

e))dövriyyə fondları və tədavül fondlarından ibarətdir

263. Yüngül sənayedə dövriyyə vəsaitlərinin dövretmə əmsalı necə hesablanır?

- a)müəyyən zaman kəsiyində buraxılan məhsulun hər manatına düşən istehsal əsas fondlarının miqdarı
- b)müəyyən dövr ərzində dövriyyə vəsaitlərinin dövretmələrinin sayı
- c)əməyin texniki təchizat səviyyəsi və müəyyən dövr ərzində dövriyyə vəsaitlərinin dövretmələrinin sayı
- d)müəyyən zaman kəsiyində realizə edilmə məhsulun həcmnin, manatla bu müddətdə dövriyyə vəsaitlərinin orta qalıqına nisbəti kimi hesablanır
- e)müəyyən zaman kəsiyində əsas fondların 1 manatına düşən məhsul buraxılışının həcmi

264. Məhsulun materialtutumu istehsal fondlarından istifadə göstəricisi kimi:

- a)maşın və aqreqatların xalis çəkisi
- b)məhsul vahidinə sərf olunan material resurslarını xarakterizə edir
- c)məmulatın hazırlanması üçün sərf edilən materialların ümumi çəkisini göstərir
- d)məhsul istehsalına sərf olunan material normasıdır
- e)istehsalın texniki səviyyəsini xarakterizə edir

265. Gön-dəri emalı müəssisələrində dövriyyə vəsaitlərinin dövriyyəsinin gün hesabı ilə uzunluğu göstəricisi necə hesablanır?

- a)realizə edilmə məhsulun həcmnin dövriyyə vəsaitlərinin orta qalıqına nisbəti kimi hesablanır
- b))dövrdəki günlərin sayının dövretmə əmsalına nisbəti kimi hesablanır
- c)dövrdə istehsal olunan məhsulun ümumi həcmnin dövretmə əmsalına nisbəti kimi hesablanır
- d)vahid avadanlığın istehsal gücünün il ərzində istehsal olunmuş ümumi məhsulun dəyərinə nisbəti kimi hesablanır
- e)istehsalda istifadə olunan dövriyyə fondlarının orta illik həcmnin tədavül fondların orta illik həcminə nisbəti kimi hesablanır

266.Dövriyyə vəsaitləri:

a))gön-dəri istehsal müəssisəsinin öz pul vəsaitlərinin fasiləsiz dövrünü təmin etmək məqsədi ilə dövriyyə və tədavül fondlarının yaranmasına avans edilmiş pul vəsaitlərinin məcmusudur

b))gön-dəri istehsal müəssisəsinin öz pul vəsaitlərinin fasiləsiz dövrünü təmin etmək məqsədi ilə dövriyyə və tədavül fondlarının yaranmasından alınan pul vəsaitlərinin məcmusudur

c))gön-dəri istehsal müəssisəsinin öz pul vəsaitlərinin fasiləsiz dövrünü təmin etmək məqsədi ilə dövriyyə fondlarının yaranmasına avans edilmiş pul vəsaitlərinin məcmusudur

d))gön-dəri istehsal müəssisəsinin öz pul vəsaitlərinin fasiləsiz dövrünü təmin etmək məqsədi ilə dövriyyə və tədavül fondlarının yaranmasına sərf edilmə pul vəsaitlərinin məcmusudur

e))gön-dəri istehsal müəssisəsinin öz pul vəsaitlərinin fasiləsiz olaraq əmtəyə zəvrləməsinə təmin etmək məqsədilə dövriyyə və tədavül fondlarının yaranmasına sərf edilmə pul vəsaitlərinin məcmusudur

Bölmə: 0102

Ad 0102

Suallardan 6

Maksimal faiz 6

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

267. "Yüngül sənayenin iqtisadiyyatı" kursunun obyektini kimdir:

a))xalq təsərrüfatının xüsusi sahələrindən biri olan yüngül sənaye sahə və onun yarım sahələridir

b))əhalinin gündəlik tələbatının ödənilməsinə yönəldilmə qida sənayesi

c))əmək vasitələri istehsal edən sənaye sahələridir

d))hasilat və emal sənayesi ilə bilavasitə əlaqəli fəaliyyət göstərən kənd təsərrüfatıdır

e))aqrar sənaye kompleksi, kənd təsərrüfatıdır

268. "Yüngül sənayenin iqtisadiyyatı" kursunun obyektini təkil edir:

a))yüngül sənaye sahə və yarım sahələri

b))qida sənayesi, tikə sənayesi

c))yüngül sənaye, qida sənayesi

d))maşınqayırma, ağır metallurjiya

e))tikə, tekstil, gün-dəri, qida sənayesi

269. Yüngül sənaye müəssisələrinin istehsal resurslarının tamamlanmış siyahısı:

- a)) torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı
- b) hüquqi və fiziki əxslər, torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı
- c) istehsalın diversifikasiyası, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı
- d) torpaq, əmək resursları, əsas və dövriyyə kapitalı, informasiya, sahibkarlıq təəbbüskarlığı, əmək məhsuldarlığı
- e) əmək resursları, informasiya, torpaq, fondverimi, əmək məhsuldarlığı

270. Maddi istehsalın ən iri və əhəmiyyətli sahəsi olan sənayeni təkil edən yüngül sənaye:

- a)) əsasən toxuculuq, tikie, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir
- b) tikie, dəzgah, gön-dəri, toxuculuq, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir
- c) toxuculuq, tikie, xəz-dəri, kətan, pambıq, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir
- d) tikie, yun, gүн-dəri, ayaqqabı, kənd təsərrüfatı və xalçaçılıq, toxuculuq kimi istehsal sahələrindən ibarətdir
- e) süni və sintetik liflər, tikie, xəz-dəri, neft məhsulları, ayaqqabı, trikotaj və xalçaçılıq kimi istehsal sahələrindən ibarətdir

271. Yüngül sənayedə istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas yolları:

- a)) əmək məhsuldarlığının artımını sürətləndirilmək
- b) müəssisədə maşın və avadanlıqların sayının artırmaq
- c) sahə müəssisələrində istehsalın həcmnin artırılmaq
- d) kombinəedirmə müəssisələrin ayrı-ayrı müəssisələrə bölünməsi
- e) infrastruktur sahələrinin hərtərəfli inkişaf etdirilməsi

272. Toxuculuq sənaye müəssisələrində istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas yolları:

- a)) əmək məhsuldarlığının artımının sürətləndirilməsi; maddi ehtiyatlardan istifadənin səmərəliliyini

yüksəldilməsi və s.

b) infrastruktur sahələrinin hərtərəfli inkişaf etdirilməsi

c) sahə müəssisələrində istehsalın həcmnin artırılması

d) kombinəedirlmiş müəssisələrin ayrı-ayrı müəssisələrə bölünməsi

e) material tutumunu azaltmaq və istehsal tullantılarını təkrar emala deyil, utilizasiya etmək

Bölmə: 0401

Ad 0401

Suallardan 7

Maksimal faiz 7

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

273. "Gəncətekstil" ASC (kombinat) neçənci ildən fəaliyyətə başlamışdır?

a) 1926-cı ildən fəaliyyət göstərir

b) 1925-ci ildən fəaliyyət göstərir

c) 1929-cu ildən fəaliyyət göstərir

d) 1927-ci ildən fəaliyyət göstərir

e) 1892-ci ildən fəaliyyət göstərir

274. Toxuculuq sənaye istehsalının ərazi üzrə rəşional yerləədirilməsi:

a) ictimai əmək bölgüsünün bir forması olaraq, sənaye müəssisələrinin iqtisadi rayonlar və bütönlükdə ölkə ərazisi üzrə bölgüsü ilə xarakterizə olunur

b) hər bir sahə müəssisələri üçün istehsalın təşkili formalarının düzgün seçilməsi və tətbiqi ilə xarakterizə olunur

c) təbii resurslardan maksimum istifadə ilə xarakterizə olunur

d)ictimai əməyə qənaət etməklə əhalinin respublikanın paytaxtında və böyük şəhərlərdə məskunlaşmasına şərait yaratmaqla xarakterizə olunur

e)ictimai əmək bölgüsünün bir forması olaraq, sənaye müəssisələrinin ixtisaslaşdırılması səviyyəsi ilə xarakterizə olunur

275. Yüngül sənayenin yerləşdirilməsində hansı əsas prinsiplərə riayət olunması tələb olunur?

a))istehsalın xammal mənbələrinə və hazır məhsul istifadəsi rayonlarına ümumdünya yaxınlaşdırılması və s. kimi əsas prinsiplərə riayət olunması tələb olunur

b)xammalın ilkin emalının təkrar emal sahələrinə yaxın yerləşdirilməsi kimi əsas prinsiplərə riayət olunması tələb olunur

c)digər amillər nəzərə alınmadan əmək resursları ucuz olan bölgələrdə yerləşdirilməsi kimi əsas prinsiplərə riayət olunması tələb olunur

d)dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə sənayenin sərhəd zonalarına yaxın yerləşdirilməsi kimi əsas prinsiplərə riayət olunması tələb olunur

e)xammalın tədarükü, ilkin emalı və təkrar emalının nəzərə alınması ilə sənayenin yerli və beynəlxalq satış bazarlarına yaxın yerləşdirilməsi kimi əsas prinsiplərə riayət olunması tələb olunur

276. Ölkə ərazisi üzrə yüngül sənayenin rasionla yerləşdirilməsinə hansı amillər təsir göstərir?

a))nəqliyyat amili, demoqrafik amilləri, xammal və istehlak amilləri təsir göstərir

b)nəqliyyat amili, məhsulun zəiddi amilləri təsir göstərir

c)istehlak olunan xammalın və buraxılan məhsulun keyfiyyəti amilləri təsir göstərir

d)inhisarçılıq amili, maddi-texniki təchizat amilləri təsir göstərir

e)rəqabət amilli, dövlətin müdafiə qabiliyyətliliyinin qorunması amilli və digər siyasi amillər təsir göstərir

277. Yüngül sənayenin yerləşdirilməsi prosesinə təsir edən amilləri hansılardır?

a))təbii-iqtisadi, texniki-iqtisadi və iqtisadi-siyasi amillər

b)sosial-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi amillər

c)təbii-iqtisadi, texniki-texnoloji və iqtisadi-siyasi amillər

d)təbii-iqtisadi, texniki-iqtisadi və sosial-iqtisadi amillər

e) təbii-coğrafi, texniki-iqtisadi və iqtisadi-siyasi amillər

278. İstehsalın yerləşdirilməsində hansı əsas problem və mühüm cərtlər nəzərə alınır?

a)) regionların iqtisadi və sosial inkişafına mane olan əsas süni yaradılmış problemlər, iqtisadiyyat sahələrinin inkişafı və yerləşdirilməsi sxemi kimi əsas problem və mühüm cərtlər nəzərə alınır

b) xalq təsərrüfatı sahələrinin yerləşdirilməsi üzrə dövlət proqramı kimi əsas problem və mühüm cərtlər nəzərə alınır

c) iqtisadi-sosial motivlər və siyasi təsirlər kimi əsas problem və mühüm cərtlər nəzərə alınır

d) ölkə regionlarının inkişafını stimullaşdıran qabaqlayıcı tədbirlər kimi əsas problem və mühüm cərtlər nəzərə alınır

e) neft sektorunun inkişafından bəhrələnmək imkanları və iqtisadiyyat sahələrinin inkişafı kimi əsas problem və mühüm cərtlər nəzərə alınır

279. İstehsalın ərazi üzrə rəasional yerləşdirilməsinin planlaşdırılmasında ölkənin istehsal qüvvələrinin bölgüsünün baş planında hansı əsas problem və mühüm cərtlər nəzərə alınır?

a)) ölkə regionlarının inkişafına mane olan əsas süni yaradılmış problemlər, xalq təsərrüfatı sahələrinin inkişafı və ərazi üzrə yerləşdirilməsi sxemi əsas problem və mühüm cərtlər nəzərə alınır

b) xalq təsərrüfatı sahələrinin ərazi üzrə rəasional yerləşdirilməsi üzrə dövlət proqramı əsas problem və mühüm cərtlər nəzərə alınır

c) ölkə regionlarının inkişafını stimullaşdıran strateji, iqtisadi qabaqlayıcı tədbirlər əsas problem və mühüm cərtlər nəzərə alınır

d) neft sektorunun inkişafından bəhrələnmək və iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf etdirilməsi əsas problem və mühüm cərtlər nəzərə alınır

e) dövlətin iqtisadi-sosial motivləri və kompleks siyasi tədbirlər paketi əsas problem və mühüm cərtlər nəzərə alınır

Bölmə: 0602

Ad 0602

Suallardan 6

Maksimal faiz 6

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

280. İdarəetmənin təkiletmə funksiyası:

- a) vasitəsilə əmək fəaliyyəti elementləri arasında nisbətlər və onların qarşılıqlı təsir qaydası nizamlanır, idarəolunan və idarəedən sistemlər təkil edilir
- b) idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan üzrə müəyyənledirilmə vəziyyətlə müqayisə əsasında məqsədə nail olmaq üçün yerinə yetiriləcək işləri aekar edir
- c) vasitəsilə əmək fəaliyyəti elementləri arasında asılılıqlar və onların qarşılıqlı əlaqə qaydası nizamlanır, idarəolunan və idarəedən sistemlər təkil edilir
- d) əmək fəaliyyəti elementləri arasında nisbətlər və onların qarşılıqlı təsir dərəcəsi artırılır, idarəolunan obyektlər və idarəedən sistemlər təkil edilir.
- e) əmək fəaliyyəti elementləri arasında nisbətlər və onların qarşılıqlı təsir qaydası nizamlanır, idarəolunan iezilər və idarəedən rəhbərlər təkil edilir.

281. İdarəetmənin nəzarət funksiyası:

- a) idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan üzrə müəyyənledirilmə vəziyyətlə müqayisə əsasında məqsədə nail olmaq üçün yerinə yetiriləcək işləri aekar edir
- b) idarəolunan obyektin perspektiv, cari və operativ planlarının tərtibi ilə məqsədini müəyyən edir
- c) ixtisaslaşma proporsionallıq, paralellik, dəqiqlik, arasıkəsilməzlik və ahəngdarlıq prinsipləri əsasında həyata kezirilir
- d) əmək fəaliyyəti elementləri arasında nisbətlər və onların qarşılıqlı təsir qaydası nizamlanır, idarəolunan və idarəedən sistemlər təkil edilir.
- e) təsirlilik arasıkəsilməzlik əhatəlik, aşkarlıq, işçilərin geniş iştirakı prinsipləri əsasında həyata kezirilir

282. Planlaşdırma idarəetmə funksiyası kimi:

- a) idarəolunan obyektin perspektiv, cari və operativ planlarının tərtibi ilə məqsədini müəyyən edir
- b) ixtisaslaşma proporsionallıq, paralellik, dəqiqlik, arasıkəsilməzlik və ahəngdarlıq prinsipləri əsasında həyata kezirilir
- c) əmək fəaliyyəti elementləri arasında nisbətlər və onların qarşılıqlı təsir qaydası nizamlanır, idarəolunan və idarəedən sistemlər təkil edilir.
- d) idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan üzrə müəyyənledirilmə vəziyyətlə müqayisə əsasında məqsədə nail olmaq üçün yerinə yetiriləcək işləri aekar

edir

e) təsirlilik arasıkəsilməzlik əhatəlik, aşkarlıq , işçilərin geniş iştirakı prinsipləri əsasında həyata keçirilir

283. Yüngül sənayedə idarəetmədə sistemi:

- a)) sahə müəssisələrində idarəetmənin məqsədlərinin, idarəetmənin strukturu, forma və metodlarının məcmusundan ibarətdir
- b) sahə müəssisələrində idarəetmə metodları və funksiyalarının və ona müvafiq olaraq vəzifələrin məcmusundan ibarətdir
- c) sahə müəssisələrində maliyyə resurslarının idarə edilməsi və idarəetmə məqsədlərinin məcmusundan ibarətdir
- d) sahə müəssisələrində rəhbər və mühəndis-texniki iezilərin nisbəti, müəssisənin idarəetmənin təkilati quruluşundan məcmusundan ibarətdir
- e) sahə müəssisələrində müəssisənin sənaye istehsal heyəti, plan üzrə ie yerlərinin sayı, əsas və köməkçi istehsal sahələrinin sayından məcmusundan ibarətdir

284. İdarəetmə prosesi:

- a)) xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir
- b) xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların öyrənilməsi və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir
- c) xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların ardıcıl olaraq alqı-istehsal-satış kimi məqsədyönlü təkili
- d) hazır məhsul alınması üçün kənd təsərrüfatı sahələrindən xammalın alınması, ilkin emalı, texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir
- e) xammallardan yarımfabrikatın alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir

285. Yüngül sənaye idarəetmə prosesi nədir və onun mərhələləri hansı ardıcılıqla müəyyən edilməlidir?

- a)) xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir. İdarəetmə prosesi mərhələlərinin ardıcılığı-planlaşdırma, planların reallaşdırılması və nəzarət

b)xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir. İdarəetmə prosesi mərhələlərinin ardıcılığı- proqnozlaşdırma, təkil etmə, tənzimləmə

c)xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir. İdarəetmə prosesi mərhələlərinin ardıcılığı-təkil, idarəetmə, tənzimləmə, koordinasiya

d)xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir. İdarəetmə prosesi mərhələlərinin ardıcılığı-planlaşdırma, proqnozlaşdırma, tənzimləmə

e)xammallardan hazır məhsul alınması üçün texnoloji əməliyyatların təkili və icrası ardıcılığının məqsədyünlü inkişaf etdirilməsidir. İdarəetmə prosesi mərhələlərinin ardıcılığı - təkletmə, stimullaşdırma, nəzarət.

Bölmə: 0801

Ad 0801

Suallardan 5

Maksimal faiz 5

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

286.Yüngül sənayedə ictimai əmək bölgüsünün hansı formaları tətbiq edilir?

- a))ümumi əmək bölgüsü; xüsusi əmək bölgüsü; fərdi əmək bölgüsü
- b)ümumi əmək bölgüsü; xüsusi əmək bölgüsü; eərti əmək bölgüsü
- c)ümumi əmək bölgüsü; xüsusi əmək bölgüsü; beynəlxalq əmək bölgüsü
- d)ümumi əmək bölgüsü; xüsusi əmək bölgüsü; daxili əmək bölgüsü
- e)ictimai əmək bölgüsü; xüsusi əmək bölgüsü; ərazi əmək bölgüsü

287. Yüngül sənayedə ictimai əmək bölgüsünün ümumi əmək bölgüsü:

- a))iqtisadiyyatın iri sahələrə-sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir
- b)özünü sənayenin, kənd təsərrüfatının və bəzə sahələrin daxilində müxtəlif müstəqil sahə və yarım sahələrin əmələ gəlməsində göstərir
- c)bilavasitə müəssisə miqyasına baş verdiyindən onu istehsal fəaliyyətinin müxtəlif növlər üzrə tərkib

hissələrinə-sex və istehsal sahələrinə ayırır

d)bilavasitə əməliyyatda bəzə verəndən onu istehsal fəaliyyətinin müxtəlif növlər üzrə tərkib hissələrinə-sex və istehsal sahələrinə ayırır

e)özünü sənayenin, kənd təsərrüfatının və bəzə sahələrin daxilində müxtəlif müstəqil sahə və yarım sahələrin təsirində göstərir

288. Kooperativləndirmə nədir və qeyd olunanlardan hansı onun formalarına aid deyildir?

a))kooperasiyalama məəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. Dəzgah üzrə kooperativləndirmə onun formalarından biri deyil

b)kooperasiyalama məəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. Texnoloji mərhələlər üzrə kooperativləndirmə onun formalarından biri deyil

c)kooperasiyalama məəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. Sahədaxili kooperativləndirmə onun formalarından biri deyil

d)kooperasiyalama məəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. Hissə üzrə kooperativləndirmə onun formalarından biri deyil

e)kooperasiyalama məəyyən bir məhsulun birgə istehsalı ilə məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əlaqələri formasıdır. Aqreqat üzrə kooperativləndirmə onun formalarından biri deyil

289.Sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilər hansılardır?

a))sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilərdən biri məhsul istehsalına cari məsrəflərə və onun istehlakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaətdir

b)sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilərdən biri məhsul buraxılışının həcmi, əmək məhsuldarlığıdır

c)sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilərdən biri məhsul vahidinə sərf edilən nəqliyyat xərcləridir

d)sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan göstəricilərdən biri məhsulun istehsalı və daşınmasına çəkilən xərclərdir

e)sənaye istehsalında ixtisaslaşmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsində istifadə olunan

göstəricilərdən biri vahid məhsulun maya dəyəridir

290. Yüngül sənayedə əməliyyatların təhkim olunma əmsalı necə hesablanır?

- a))sex və ya sahədə ay ərzində yerinə yetirilmiş istehsal icinin həcmnin birnövbəli ic rejimində icə çıxmış fəhlələrin və ya ic yerlərinin sayına nisbəti kimi hesablanır
- b))sex və ya sahədə il ərzində yerinə yetirilmiş istehsal icinin həcmnin birnövbəli ic rejimində icə çıxmış fəhlələrin və ya ic yerlərinin orta aylıq sayına nisbəti kimi hesablanır
- c)müəssisədə ay ərzində yerinə yetirilmiş istehsal icinin həcmnin birnövbəli ic rejimində icə çıxmış fəhlələrin və ya ic yerlərinin orta illik sayına nisbəti kimi hesablanır
- d))sex və ya sahədə ay ərzində istehsal olunmuş hazır məhsul həcmnin birnövbəli ic rejimində icə çıxmış ixtisaslaşmış fəhlələrin və ya ic yerlərinin sayına nisbəti kimi hesablanır
- e)sahədə ay ərzində istehsal olunmuş hazır məhsul həcmnin konkret müəssisədə birnövbəli ic rejimində icə çıxmış ixtisaslaşmış fəhlələrin və ya ic yerlərinin sayına nisbəti kimi hesablanır

Bölmə: 1402

Ad 1402

Suallardan 10

Maksimal faiz 10

Sualları qarışdırmaq

Suallar təqdim etmək 1 %

291. Gön-dəri istehsalında az məsrəflə müəssisəni lazım olan yüksək keyfiyyətli material resursları ilə vaxtılı-vaxtında və dəst halında təmin edilməsi ic bəzrə maddi-texniki təminat xidmətinin əsas funksiyalarına aid deyildir?

- a))material resurslarına sifarişləri qəbul etmək, istehsal edərək müəssisənin əsas istehsal sahələrinə çatdırmaq
- b))material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanması işləri üzrə nəzarətin təkil edilməsi
- c))material resurslarına sifarişləri yoxlamaq və bütün bəmumiləşdirici hesablamaların aparılması və yekun sifarişlərin tərtibi
- d))istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın-sifarişlərin müəyyən edilməsi
- e)səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması

292. Yüngül sənayedə maddi-texniki təminat işi başlanğıcından sonuna qədər ardıcıl olaraq ____mərhləni özündə birlədirir:

- a))8
- b)11
- c)6
- d)3
- e)7

293. Xalça istehsalında maddi-texniki təminat işi başlanğıcından sonuna qədər ardıcıl olaraq ____mərhləni özündə birlədirir:

- a))8
- b)6
- c)9
- d)7
- e)4

294. Xəz-dəri sənaye müəssisələrində “Seçilmiş məhsul göndərənlərlə danışıqların aparılması və kontraktların imzalanması” maddi-texniki təminat icinin _____ mərələsində həyata keçirilir:

- a))5
- b)8
- c)6
- d)3
- e)7

295. Yüngül sənaye istehsalında “Seçilmiş məhsul göndərənlərlə danışıqların aparılması və kontraktların imzalanması” maddi-texniki təminat icinin neşənci mərələsində həyata keçirilir?

- a))5

b)6

c)8

d)7

e)4

296. Sahə müəssisələrində “Potensial məhsul göndərənlərin siyahısının ielənib hazırlanması” maddi-texniki təçinat işinin müvafiq olaraq hansı mərələsində həyata kezirilir?

a))3

b)8

c)7

d)4

e)6

297. Potensial məhsul göndərənlərin siyahısının işlənib hazırlanması” maddi-texniki təçinat ieinin _____ mərələsində həyata kezirilir:

a))3

b)4

c)6

d)11

e)8

298. Xalçaçılıqda “Müəssisələrin matyerial resurslarına tələbatının təmin edilməsi” maddi-texniki təçinat ieinin _____ mərələsində həyata kezirilir:

a))7

b)4

c)5

d)9

e)11

299. Ayaqqabı istehsalında “Müəssisələrin material resurslarına tələbatının təmin edilməsi” maddi-texniki təminat üçün nəzənci mərhələsində həyata keçirilir?

a))7

b)4

c)5

d)8

e)6

300. Ayaqqabı istehsalında “Səxlərin, bilavasitə ic yerlərinin istehsal vasitələri ilə təchizinin təekili” maddi-texniki təminat üçün nəzənci mərhələsində həyata keçirilir?

a))8

b)7

c)6

d)5

e)4